

1. Sertifikatlaşdırma sisteminin hansı iştirakçısı potensial təhlükəli sənaye istehsalatı, obyektlər və işlər sahəsində sertifikatlaşdırma üzrə Şuranı formalaşdırır, onun tərkibini təsdiqləyir və işini təşkil edir?
  - sınaq laboratoriyaları
  - sertifikatlaşdırma üzrə şura
  - ✓ sertifikatlaşdırma üzrə mərkəzi orqan
  - sertifikatlaşdırmaya sifarişçilər
  - elmi-metodik sertifikatlaşdırma mərkəzi
  
2. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı həmcins məhsul qruplarının sertifikatlaşdırma sistemlərinin, sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının rəşional tərkiblərinin formalaşması üzrə işləri təşkil edir və onların koordinasiyasını həyata keçirir?
  - elmi-metodik sertifikatlaşdırma mərkəzi
  - standartlaşdırma üzrə orqan
  - sertifikatlaşdırma üzrə şura
  - sınaq laboratoriyaları
  - ✓ sertifikatlaşdırma üzrə mərkəzi orqan
  
3. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı beynəlxalq təşkilatların və xarici ölkələrin qabaqcıl iş təcrübəsini nəzərə almaqla sertifikatlaşdırma üzrə aparılan işlərin səmərəliliyinin qiymətləndirilməsi və texniki-iqtisadi təhlili üzrə metodiki tövsiyələr işləyib hazırlayır?
  - sertifikatlaşdırma üzrə şura
  - sınaq laboratoriyaları
  - standartlaşdırma üzrə orqan
  - ✓ elmi-metodik sertifikatlaşdırma mərkəzi
  - akkreditləşdirmə üzrə orqan
  
4. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı elmi tədqiqatlar aparır və məhsulun sertifikatlaşdırılması üzrə metodikaların və praktiki işlərin təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlayır?
  - sınaq laboratoriyaları
  - ✓ elmi-metodik sertifikatlaşdırma mərkəzi
  - apelyasiya üzrə komissiya
  - sertifikatlaşdırma üzrə şura
  - sertifikatlaşdırma üzrə orqan
  
5. Sertifikatlaşdırmaya sifarişlərin, həmçinin apellyasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması hansı orqanın funksiyasıdır?
  - akkreditləşdirmə üzrə orqanın
  - sertifikatlaşdırma üzrə mərkəzi orqanın
  - kömürük orqanının
  - ✓ sertifikatlaşdırma üzrə orqanın
  - standartlaşdırma üzrə orqanın
  
6. Elmi – metodik sertifikatlaşdırma mərkəzinin funksiyaları hansı orqan tərəfindən təsdiq edilir?
  - sertifikatlaşdırma üzrə orqan
  - apelyasiya üzrə orqan
  - sertifikatlaşdırma üzrə şura
  - ✓ sertifikatlaşdırma üzrə mərkəzi orqan
  - akkreditləşdirmə üzrə orqan
  
7. Sertifikatlaşdırılmış məhsulun reyestrinin aparılmasını və sertifikatlaşdırmanın nəticələri haqqında informasiyanın çapa hazırlanması hansı orqanın funksiyasına aiddir?
  - ✓ sertifikatlaşdırma üzrə orqanın
  - standartlaşdırma üzrə orqanın

- elmi-metodik sertifikatlaşdırma mərkəzinin
- akkreditləşdirmə üzrə orqanın
- sertifikatlaşdırma üzrə şuranın

8. Verilmiş sertifikatların və uyğunluq nişanlarının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi hansı orqanın funksiyasına daxildir?

- sertifikatlaşdırma üzrə şuranın
- ekspert-auditorların
- ✓ sertifikatlaşdırma üzrə orqanın
- akkreditləşdirmə üzrə orqanın
- apelyasiya üzrə komissiyanın

9. Uyğunluq sertifikatlarının tərtib olunması və verilməsi, onun AZS Milli sertifikatlaşdırma sisteminin Dövlət reyestrində qeydiyyatını hansı orqan aparır?

- standartlaşdırma üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- ✓ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan
- apellyasiya üzrə komissiya

10. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı qanunverici aktları əldə rəhbər tutaraq sertifikat və uyğunluq nişanını tətbiq edir?

- ✓ sertifikatlaşdırmaya sifarişçilər
- sınaq laboratoriyaları
- sertifikatlaşdırma üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- apelyasiya üzrə komissiya

11. Qüvvədə olan qanunvericiliyə, sertifikatlaşdırma sisteminin tələblərinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qaydalarına uyğun olaraq sertifikatlaşdırma prosedürünü hansı orqan təyin edir?

- ✓ sertifikatlaşdırma üzrə mərkəzi orqan
- standartlaşdırma üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan

12. Məcburi sertifikatlaşdırma əsas nəyə görə aparılır?

- məhsulun rəqabət qabiliyyətini artırmaq üçün
- məhsulun istehsalını artırmaq üçün
- sertifikatlaşdırılmış məhsulun dövlət qeydiyyatını aparmaq üçün
- keyfiyyətsiz məhsul istehsalının qarşısının alınması üçün
- ✓ istehlakçıları onların həyatı, sağlamlığı və əmlakı üçün, həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəli olan malların alınmasından müdafiə etmək üçün

13. Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılan məhsulların və xidmətlərin nomenklaturası üzrə təklifləri hansı orqan hazırlayır?

- elmi-metodiki sertifikatlaşdırma mərkəzi
- akkreditləşdirmə üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- ✓ sertifikatlaşdırma üzrə mərkəzi orqan
- istehsalçı müəsisələrin texniki nəzarət şöbəsi

14. Verilmiş sistemdə sertifikatlaşdırılan məhsulların siyahısını hansı orqan təyin edir?

- akkreditləşdirmə üzrə orqan
- sertifikatlaşdırma üzrə şura

- √ sertifikatlaşdırma üzrə orqan
- sertifikatlaşdırma üzrə milli orqan
- apelyasiya üzrə komissiya

15. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı potensial təhlükəli istehsalatlar, obyektlər və işlər üçün məhsulun vahid sertifikatlaşdırma siyasətinin formalaşdırılması üzrə təklifləri işləyib hazırlayır?

- elmi-metodik sertifikatlaşdırma mərkəzi
- apelyasiya üzrə komissiya
- standartlaşdırma üzrə orqan
- √ sertifikatlaşdırma üzrə şura
- sertifikatlaşdırma üzrə orqan

16. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı sistemlərin (qaydaların) işləməsi vəziyyətini təhlil edir, onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır və bu təkliflərin realizə olunmasına köməklik göstərir?

- sınaq laboratoriyası
- sertifikatlaşdırma üzrə orqan
- apelyasiya üzrə komissiya
- √ sertifikatlaşdırma üzrə şura
- standartlaşdırma üzrə orqan

17. Sertifikatlaşdırılmış məhsulun keyfiyyət göstəricilərinin stabilliyinə müfəttiş nəzarətinin təşkili və keçirilməsini hansı orqan həyata keçirir?

- √ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan
- apelyasiya üzrə komissiya
- kömürük orqanı
- standartlaşdırma üzrə orqan

18. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı sertifikatlaşdırma məqsədilə konkret məhsulların sınağını və ya konkret növ sınaqları həyata keçirir və sınaqların protokollarını verir?

- apelyasiya üzrə komissiya
- sertifikatlaşdırma üzrə şura
- √ sınaq laboratoriyaları
- sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan

19. Sertifikatlaşdırma sisteminin strukturundakı hansı iştirakçı məhsulu müşayət edən texniki sənədlərdə onun sertifikatlaşdırılması və uyğunluğun yoxlanılması üçün normativ sənədlər haqqında məlumatları göstərir, bu informasiyanın istehlakçıya çatdırılmasını təmin edir?

- √ sertifikatlaşdırmaya sifarişçilər
- elmi-metodik sertifikatlaşdırma mərkəzi
- sertifikatlaşdırma üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- apelyasiya üzrə komissiya

20. Xarici sertifikatların və digər uyğunluq şəhadətnamələrinin tanınmasının mümkünüyü barədə materialların hazırlanması hansı orqanın funksiyasına aiddir?

- √ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan
- apelyasiya üzrə komissiya
- sertifikatlaşdırma üzrə şura
- standartlaşdırma üzrə orqan

21. Məhsul üçün korrektəedici tədbirlərin işlənilib hazırlanmasında iştirak etmək, sertifikatlaşdırılmış tələblərin pozulması haqqında informasiya üzrə operativ tədbirlərin görülməsi hansı orqanın funksiyasına aiddir?

- sertifikatlaşdırma üzrə şura
- √ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan
- elmi-metodik sertifikatlaşdırma mərkəzi
- standartlaşdırma üzrə orqan

22. Sertifikatlaşdırma sistemində sertifikatlaşdırılan məhsulların siyahısının təyin edilməsi hansı orqanın funksiyasına aiddir?

- √ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan
- standartlaşdırma üzrə orqan
- apelyasiya üzrə orqan
- sertifikatlaşdırma üzrə şura

23. Uyğunluq sertifikatının tərtib olunması və verilməsi, onun AZS Milli Sertifikatlaşdırma sisteminin Dövlət Reyestrində qeydiyyatı hansı orqanın funksiyasına aiddir?

- √ sertifikatlaşdırma üzrə orqan
- apelyasiya üzrə komissiya
- elmi-metodik sertifikatlaşdırma mərkəzi
- akkreditləşdirmə üzrə orqan
- standartlaşdırma üzrə orqan

24. Aşağıda göstərilənlərdən hansı sertifikatlaşdırma sisteminin tipik strukturuna daxil deyildir?

- sertifikatlaşdırma üzrə Mərkəzi orqan
- apellyasiya üzrə komissiya
- elmi-metodik sertifikatlaşdırma mərkəzi
- √ standartlaşdırma üzrə texniki komitə
- sertifikatlaşdırma üzrə Şura

25. Sertifikatlaşdırma üzrə orqanın neçə variantda strukturu mümkündür?

- 5
- 6
- √ 8
- 4
- 2

26. Aşağıdakılardan hansı sınaq laboratoriyalarına qoyulan tələblərə aid deyildir?

- texniki səriştəlilik
- qərəzsizlik
- √ subyektivlik
- toxunulmazlıq
- müstəqillik

27. Bu standartlardan Dövlət standartlarının işlənmə qaydaları nı xarakterizə edən standart hansıdır?

- AZS 1.3 - 96
- √ AZS 1.2 - 96
- AZS 1.5- 96
- AZS 1.6 - 96
- AZS 1.4 - 96

28. Hansı standart müəssisə standartlarına aid ümumi müddəaları müəyyən edir?

- AZS 1.0 - 96
- AZS 1.5 - 96
- √ AZS 1.4 - 96

- AZS 1.3 - 96
- AZS 1.2 - 96

29. Standartlar neçə kateqoriyaya bölünür?

- 4
- 5
- 8
- 7
- √ 6

30. Azərbaycan Respublikasında neçə növ standart işlənib hazırlanır?

- 2
- 6
- 5
- √ 4
- 3

31. Dövlət standartlarının əsas obyektləri (standartlaşdırma obyektləri) neçə şərti qrupa bölünür?

- √ 9
- 10
- 3
- 5
- 7

32. Məhsul (xidmət) üçün standartlar həmçinin məhsul (xidmət) qrupuna və ya konkret məhsula (xidmətə) tələbləri təyin edir. Bu normativ sənədlərin neçə növ müxtəlifliyi vardır?

- 5
- 6
- √ 2
- 3
- 4

33. Standartlaşdırmanın bu üsulu unifikasiya olunmuş avtonom yığım vahidlərindən istifadə edərək maşın, avadanlıq və digər məmulatların yaradılması ilə əlaqədardır. Bu, hansı üsuldur?

- √ aqreqatlaşdırma
- tipləşdirmə
- unifikasiya
- sistemləşdirmə
- simplifikatlaşdırma

34. əşyanın, hadisənin və anlayışın müəyyən ardıcılıqla düzülməsi standartlaşdırmanın hansı üsuluna aiddir?

- unifikasiya
- aqreqatlaşdırma
- simplifikatlaşdırma
- √ sistemləşdirmə
- tipləşdirmə

35. Standartlaşdırma neçə üsulla həyata keçirilir?

- 3
- 7
- 6
- √ 5
- 4

36. Hansı standart standartların tərtibi, şərhı, rəsmiləşdirilməsi və məzmununa olan ümumi tələbləri xarakterizə edir?

- AZS 1.4 – 96
- √ AZS 1.5 – 96
- AZS 1.0 – 96
- AZS 1.2 – 96
- AZS 1.3 – 96

37. Obyektə və obyektlər qrupuna müəyyən qaydalar üzrə yaradılan kodun verilməsi necə adlanır?

- kataloqlaşdırma
- işarələnmə
- √ kodlaşdırma
- nişanlama
- identifikatlaşdırma

38. əmtəə mallarının ştrixli kodlaşdırılması ideyası neçənci illərdən tətbiq olunmağa başladı?

- keçən əsrin 30 – 40 – cı illərindən
- √ keçən əsrin 60 – 70 - ci illərindən
- keçən əsrin 80 – 95 – ci illərindən
- keçən əsrin 20 – 40 – cı illərindən
- keçən əsrin 30 – 60 – ci illərindən

39. EAN – 8 kodundan nə zaman istifadə olunur?

- əmtəə mallarının xarici ölçüləri böyük olduqda
- əmtəə mallarının xarici ölçüləri kiçik olmadıqda
- əmtəə mallarının xarici ölçüləri normal ölçüdə olduqda
- √ əmtəə mallarının xarici ölçüləri kiçik olduqda
- əmtəə mallarının xarici ölçüləri çox böyük olduqda

40. Hazırda kodlaşdırma üsullarından neçəsi standartlaşdırılmışdır və iqtisadiyyatda geniş tətbiq olunur?

- 20
- 25
- 5
- 15
- √ 10

41. İerarxiya metodunda obyektlərin bölgüsü hansı prinsip üzrə aparılır?

- ümumiyyə doğru
- xüsusiyyə doğru
- √ ümumidən xüsusiyyə doğru
- ümumiyyə və xüsusiyyə doğru
- xüsusidən ümumiyyə doğru

42. Hazırda dünyanın neçə ölkəsi EAN – International Beynəlxalq təşkilatının üzvüdür?

- 121
- 50
- 73
- 81
- √ 97

43. Nəzarət rəqəmi kodun hansı hissəsində yerləşir?

- √ sonunda
- əvvəldə və ortasında
- əvvəldə
- əvvəldə və sonunda
- ortasında

44. EAN – International Beynəlxalq təşkilatında Azərbaycan Respublikası hansı ştrix kodu ilə tanınır?

- 475
- 478
- 477
- √ 476
- 474

45. Hazırda informasiyanın kodlaşdırılmasının neçə üsulu mövcuddur?

- √ 50 – yə yaxın
- 70 – dən çox
- 40 – dan çox
- 30 – dan çox
- 20 – yə yaxın

46. EAN – International Beynəlxalq təşkilatı ayrı-ayrı ölkələrdən neçə təşkilatı özündə birləşdirir?

- 70
- √ 95
- 23
- 85
- 110

47. Faset metodunda obyektlərin yarımqoxluğu hansı prinsip üzrə formalaşır?

- √ xüsusidən ümumiyyə doğru
- xüsusiyyə və ümumiyyə doğru
- xüsusiyyə doğru
- ümumiyyə doğru
- ümumidən xüsusiyyə doğru

48. Aşağıdakılardan hansılar kodlaşdırmanın təsnifat metodlarıdır?

- √ ardıcıl və paralel
- faset və ierarxiya
- ierarxiya və ardıcıl
- faset, ardıcıl və paralel
- faset, ierarxiya və paralel

49. Ardıcıl metoddan əsasən hansı halda istifadə olunur?

- paralel metodun tətbiqi zamanı
- √ ierarxiya təsnifat metodunun tətbiqi zamanı
- faset və ierarxiya təsnifat metodlarının tətbiqi zamanı
- kodlaşdırma metodunun tətbiqi zamanı
- faset təsnifat metodunun tətbiqi zamanı

50. İerarxiya təsnifatlaşdırılmasının əsas üstünlükləri nədən ibarətdir

- məntiqiliyindən
- məntiqiliyindən və ardıcılığından
- ardıcılığından
- informasiyanın əl ilə emalı üçün yararlılığından

✓ məntiqiliyindən, ardıcılığından və informasiyanın əl ilə emalı üçün yararlılığından

51. Faset təsnifatlaşdırılmasının əsas üstünlüyü nədədir?

- strukturun qeyri - normal çevikliyində
- strukturun genişliyində
- strukturun qeyri – çevikliyində
- ✓ strukturun çevikliyində
- strukturun az çevikliyində

52. Kodlaşdırma metodu hansı metodla sıx əlaqəlidir?

- çoxluqların bütöv çoxluqlara bölünməsi
- çoxluqların tam çoxluqlara bölünməsi
- çoxluqların qeyri – normal çoxluqlara bölünməsi
- ✓ çoxluqların yarımçoxluqlara bölünməsi
- çoxluqların normal çoxluqlara bölünməsi

53. Avropa kodlaşdırılması sistemi neçənci ildə yaradıldı?

- 1985
- 1964
- ✓ 1977
- 1953
- 1996

54. Təsnifatlaşdırma obyektlər üzərində yerinə yetirilən elə bir əməliyyatın əsasını təşkil edir ki, o unifikasiya və standartlaşdırma üzrə aparılan işlərin ilk mərhələsidir. Bu əməliyyat hansıdır?

- tipləşdirilmə
- aqreqatlaşdırılma
- sertifikatlaşdırma
- ✓ sistemləşdirilmə
- simplifikatlaşdırılma

55. Aşağıda texniki – iqtisadi və sosial informasiya obyektlərinin təsnifatlaşdırılmasının əsas metodları göstərilmişdir. Düzgün variantı seçin.

- qruplaşdırma
- ✓ ierarxiya və faset
- ierarxiya
- faset
- tabeçilik

56. İerarxiya və faset metodları hansı informasiya obyektlərinin təsnifatlaşdırılmasının əsas metodları hesab olunur?

- iqtisadi
- sosial – iqtisadi
- ✓ texniki – iqtisadi və sosial
- sosial
- texniki

57. Ştrixli kodların hansı simvolları məlumdur?

- xətti və çoxölçülü
- xətti
- ✓ xətti və ikiölçülü
- ikiölçülü
- xətti və birölçülü

58. İerarxiya təsnifatlaşdırılması zamanı riayət edilməsi lazım olan ən vacib qaydalar hansılardır?

- təsnifatlaşdırma elə aparılır ki, əmələ gələn qruplaşmaların cəmi bölünən çoxluğu təşkil etsin
- ✓ çoxluğun siniflərə bölünməsi hər səviyyədə bir bölgü üzrə aparılır, hər
- çoxluğun bölünməsi növbəti aralıq bölünmə səviyyəsini buraxmadan həyata keçirilir
- çoxluğun siniflərə bölünməsi hər səviyyədə ancaq bir bölgü üzrə aparılır
- bölgü nəticəsində hər səviyyədə alınan qruplaşmalar təkrarlanmır

59. İerarxiya təsnifatlaşdırılmasının mənfi cəhəti nədədir?

- strukturun çevikliyinə olmamasında
- ✓ strukturun çevikliyinə az olmasında
- strukturun çevikliyinə qeyri – normal olmasında
- strukturun çevikliyinə çox olmasında
- strukturun çevikliyinə normal olmasında

60. Təsnifatlaşdırmanın faset metodu aşağıda göstərilən xüsusiyyətlərdən biri ilə xarakterizə olunur. Düzgün variantı qeyd edin

- ✓ obyektlər çoxluğu verilmiş əlamətlərə malik olan konkret məsələlərin həlli
- obyektlər çoxluğu qrup çoxluqlarına bölünür
- obyektlər çoxluğu tam çoxluqlara bölünür
- obyektlər çoxluğu natamam çoxluqlara bölünür
- obyektlər çoxluğu bütöv çoxluqlara bölünür

61. Təsnifatlaşdırmanın faset metodunda müəyyən əlamətlərə malik olan konkret yarımçoxluğu obyektlər çoxluğundan ayırmaq üçün nə etmək lazımdır?

- obyekt hətərəfli xarakterizə edən əsas əlamətləri seçmək lazımdır
- obyekt hətərəfli xarakterizə edən əsas əlamətlərə kod vermək lazımdır
- obyektin identifikatlaşdırılmasını təmin edən əsas əlaməti seçmək lazımdır
- obyekt hətərəfli xarakterizə edən əsas əlamətləri həmcinslik
- ✓ obyekt hətərəfli xarakterizə edən və onun identifikatlaşdırılmasını

62. Faset təsnifatlaşdırılmasını yaradan zaman aşağıdakı əsas qaydalardan hansılarına riayət etmək lazımdır?

- əlamətlər müxtəlif fasetlərdə kəsişir
- zəruri fasetlər seçilmir və onların dəqiq ardıcılığı müəyyənləşdirilmir
- əlamətlər müxtəlif fasetlərdə kəsişmir, yəni hər bir əlamət digərindən özünün adına, qiymətinə və kod işarəsinə görə fərqlənir
- ✓ əlamətlər müxtəlif fasetlərdə kəsişmir, yəni hər bir əlamət digərindən özünün adına, qiymətinə və kod işarəsinə görə fərqlənir, obyektlər çoxluğunu xarakterizə edən fasetlərin ümumi sayından qoyulmuş məsələlərin həlli üçün zəruri fasetlər və onların dəqiq ardıcılığı müəyyənləşdirilir
- obyektlər çoxluğunu xarakterizə edən fasetlərin ümumi sayından qoyulmuş məsələlərin həlli üçün zəruri fasetlər seçilir və onların dəqiq ardıcılığı müəyyənləşdirilir

63. Avropa kodlaşdırılması sistemində mövcud olan kodlardan neçəsi daha geniş yayılmışdır?

- 5
- ✓ 2
- 1
- 4
- 3

64. EAN kodlaşdırma sistemi harada tətbiq olunur?

- Asiyada və onun sərhədlərindən kənarda
- Avstraliyada
- Afrika və onun sərhədlərindən kənarda
- Amerika və onun sərhədlərindən kənarda
- ✓ Avropada və onun sərhədlərindən kənarda

65. Hazırda əmtəə mallarının neçə faizi kodlaşdırılır?

- 75% - dən çoxu
- 55% - dən çoxu
- 95% - dən çoxu
- √ 85% - dən çoxu
- 65% - dən çoxu

66. əmtəə mallarının ştrixli kodlaşdırılması ideyasının yaranması neçənci illərə təsadüf edir?

- keçən əsrin 10 – cu illərinə
- keçən əsrin 40 – cı illərinə
- keçən əsrin 20 – ci illərinə
- √ keçən əsrin 30 - cu illərinə
- keçən əsrin 50 – ci illərinə

67. Kodlaşdırmanın təsnifat metodları neçə tipə bölünür?

- 5
- 3
- 4
- 1
- √ 2

68. Obyektlərin faset təsnifatlaşdırılması zamanı istifadə olunan metod necə adlanır?

- √ paralel
- kodlaşdırma
- ardıcıl və paralel
- ierarxiya
- ardıcıl

69. 13 dərəcəli kodda nələr əhatə olunur?

- istehsalçı müəssisənin kodu, ölkənin kodu
- əmtəə məhsulunun özünün kodu, istehsalçı müəssisənin kodu və ölkənin kodu
- əmtəə məhsulunun özünün kodu, nəzarət rəqəmi
- √ ölkənin kodu, istehsalçı müəssisənin kodu, əmtəə məhsulunun
- istehsalçı müəssisənin kodu, nəzarət rəqəmi və ölkənin kodu

70. EAN Azərbaycan Assosiasiyası neçənci ildən EAN – International Beynəlxalq təşkilatına üzv qəbul edilmişdir?

- 2005
- √ 1999
- 1991
- 1993
- 2009

71. Ştrixli kodun strukturunu nələr təşkil edir?

- bir – birinin ardınca gələn açıq müxtəlif enli zolaqlar
- bir – birinin ardınca gələn tutqun müxtəlif ensiz zolaqlar
- bir – birinin ardınca gələn açıq və tutqun eyni ölçülü ensiz zolaqlar
- √ bir – birinin ardınca gələn tutqun və açıq müxtəlif enli zolaqlar
- bir – birinin ardınca gələn tutqun və açıq ensiz zolaqlar

72. Avropa kodlaşdırılması sistemində ən geniş yayılmış hesab olunan kodlar neçə dərəcəli kodlardır?

- √ 13 və 8
- 12 və 7

- 11 və 6
- 14 və 9
- 16 və 8

73. İerarxiya təsnifatlaşdırılmasının az çevikliyini sübut edən hansı faktordur?

- ✓ əlamətlər əvvəlcədən qəbul olunur və bu əlamətlərə görə bölgü
- əlamətlərə görə bölgü aparılır
- əlamətlər birgə tətbiq olunur
- əlamətlər əvvəlcədən qəbul olunur
- əlamətlərin birgə tətbiq olunması nəzərdə tutulur

74. Kodun əlifbası nədir?

- müəyyən qaydada tərtib olunmuş simvollar sistemidir
- müəyyən qaydada tərtib edilmiş hərfli – rəqəmli sistemdir
- müəyyən qaydada tərtib olunmuş hərflər sistemidir
- ✓ müəyyən qaydada tərtib olunmuş işarələr sistemidir
- müəyyən qaydada tərtib olunmuş rəqəmlər sistemidir

75. Əhali, müəssisə və təşkilatlar, əhaliyə xidmət, fəaliyyət növləri və s. haqqında olan informasiyanı hansı informasiya növünə aid etmək olar?

- azsaylı
- iki ölçülü
- çox ölçülü
- ✓ çoxsaylı
- bir ölçülü

76. Ən nazik ştrix hansı rəqəmə bərabər qəbul olunur?

- ✓ 1
- 4
- 5
- 2
- 3

77. Standartın növlərinə aid olmayanı göstərin.

- nəzarət metodları üçün standartlar
- əsasverici standartlar
- məhsul, xidmət üçün standartlar
- proseslər üçün standartlar
- ✓ kompleks standartlar

78. Sistemləşdirmənin ən geniş yayılmış növü sinifləşdirmədir. Burada əşya, hadisə və anlayışlar onların ümumi əlamətlərindən asılı olaraq necə yerləşdirilir?

- əlifba sırası üzrə
- informasiyanın vacibliyi üzrə
- informasiyanın yaranma tarixinə görə ardıcıl
- materialların nəşr edildiyi ilə görə ardıcıl
- ✓ siniflər, yarım siniflər və dərəcələr üzrə

79. Növ müxtəlifliyi sayının azalması məmullatların konstruksiyalarının əsas və ikinci dərəcəli ölçülərinin dəyişməsi ilə həyata keçirilir. Bu, standartlaşdırmanın hansı üsuludur?

- tipləşdirmə
- aqreqatlaşdırma
- simplifikatlaşdırma

- sistemləşdirmə
- ✓ unifikasiya

80. Universal onluq təsnifçisi UOT 621 sinifləşdirmədə nəyi göstərir?

- ✓ ümumi maşınqayırma və elektronika sahəsində olan ədəbiyyatı
- ekologiya sahəsində olan ədəbiyyatı
- kənd təsərrüfatı sahəsində olan ədəbiyyatı
- biologiya sahəsində olan ədəbiyyatı
- tibb sahəsində olan ədəbiyyatı

81. Sahə standartlarının işlənilib hazırlanması, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydalarını müəyyən edən standart hansıdır?

- AZS 1.0 - 96
- ✓ AZS 1.6 - 96
- AZS 1.4 - 96
- AZS 1.3 - 96
- AZS 1.2 - 96

82. Sahə standartı nədir?

- ✓ Azərbaycan Respublikasının nazirliyi tərəfindən təsdiq olunmuş
- dövlətlərarası standartlar
- milli standartlar
- bütün sahələri əhatə edən standartlar
- müəssisələrdə tətbiq olunan standartlar

83. Verilmiş sertifikatlaşdırma sisteminin təşkilati-metodik sənədlərinin işlənilib hazırlanması hansı orqanın funksiyasına aiddir?

- apelyasiya üzrə komissiya
- akkreditləşdirmə üzrə orqan
- ✓ sertifikatlaşdırma üzrə orqan
- elmi-metodik sertifikatlaşdırma mərkəzi
- sınaq laboratoriyası

84. Aşağıda göstərilənlərdən hansı sertifikatlaşdırma sisteminin tipik strukturuna daxil deyildir?

- sertifikatlaşdırma üzrə orqanlar
- sertifikatlaşdırma üzrə milli orqan
- sınaq laboratoriyaları
- ✓ texniki şura
- sertifikatlaşdırma üzrə Mərkəzi orqan

85. Oxşar məhsulların sertifikatlaşdırılması zamanı istifadə edilən normativ sənədlər fondunun formalaşdırılması və aktualaşdırılması hansı orqanın funksiyasına aiddir?

- ✓ sertifikatlaşdırma üzrə orqan
- standartlaşdırma üzrə orqan
- apelyasiya üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- akkreditləşdirmə üzrə orqan

86. İSO-nun Plan Komitəsi aşağıdakı işlərdən birini icra etmir:

- ✓ İSO-nun səlahiyyətinə daxil olan məsələlər üzrə onun informasiya mərkəzinin normal işinin təmin edir
- Şuranın tapşırığı ilə texniki komitələrin adlarını təsdiq edir və onların fəaliyyət sahəsini müəyyənləşdirir
- texniki işlər üzrə Direktivlərin dəyişdirilməsi üçün təkliflər hazırlayır
- İSO-nun texniki fəaliyyətinin təşkili, koordinasiyası və planlaşdırılması məsələləri üzrə Şuraya təkliflər hazırlayır
- texniki komitələrin yaradılması və mövcud komitələrin buraxılması üzrə təkliflərə baxır

87. BEK-də B qrupuna aid komitə-üzvün fərdi üzvlük haqqı BEK-ə daxil olan üzvlük haqlarının ümumi məbləğinin neçə faizini təşkil edir?
- √ 1-6,99 %
  - 1%-ə kimi
  - 0,5 %-ə kimi
  - 7 %-dən çox
  - 0,5-1 %
88. İSO-nun Standartlaşdırmanın elmi prinsiplərini öyrənən komitə (STAKO) aşağıdakılardan hansı sənədi hazırlamışdır?
- «Standart nümunələrin şəhadətnamələrinin məzmunu»;
  - «Beynəlxalq standartlarda standart nümunələrə istinadlar»;
  - «Standart nümunələrə aid terminlər və təyinlər»;
  - √ «Standartlaşdırma, sertifikatlaşdırma və sınaq laboratoriyalarının akkreditləşdirilməsi sahəsində terminologiya üzrə rəhbərlik»
  - «Standart nümunələrin attestasiyası. Ümumi və statistik prinsiplər».
89. Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir?
- Məşvərət Şurası
  - Mərkəzi komitə
  - √ Mərkəzi büro
  - Apellyasiya Komissiyası
  - Baş Şura
90. Aşağıdakılardan hansı BEK standartlarının işlənib hazırlanmasını həyata keçirir?
- √ texniki komitələr
  - texniki qruplar
  - texniki işçilər
  - texniki bürolar
  - texniki şöbələr
91. Aşağıdakılardan biri ISO sistemində yaradılan İnformasiya üzrə komitənin vəzifələrinə aid deyil:
- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək (normativ-texniki sənədlər üzrə)
  - ISO-nun üzvü olan ölkələrin informasiya mərkəzlərinin standartlaşdırma sahəsində işlərinin koordinasiyası;
  - standartların və digər normativ-texniki sənədlərin avtomatlaşdırılmış işlənməsi üçün onların sinifləşdirilməsi və indeksləşdirilməsi (işarələnməsi) üzrə tövsiyələrin işlənib hazırlanması;
  - √ standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənib hazırlanması, həmçinin onlara standartlaşdırma məsələlərinin öyrədilməsi
  - ISO-nun səlahiyyətinə daxil olan məsələlər üzrə onun informasiya mərkəzinin normal işinin təmin edilməsi (hesablama texnikasını tətbiq etməklə);
92. Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir?
- Texniki komitələr
  - √ Baş Məclis
  - İcraiyyə komitəsi
  - Mərkəzi büro
  - Şura
93. BEK-in əsas rəsmi dilləri hansılardır?
- √ ingilis, fransız və rus
  - ingilis, rus və alman
  - ingilis, fransız və alman
  - ingilis və rus
  - ingilis və fransız
94. BEK-də altı ay qaydası nın mahiyyəti necədir?

- standart layihəsinin müzakirəsinə 6 ay müddət verilir
- ✓ standart layihəsinə səsvermə müddəti 6 ay müəyyən edilir
- standart layihəsinin işlənmə müddəti 6 ay müəyyən edilir
- düzgün cavab yoxdur
- standartın işlənməsi üçün texniki tapşırıqın hazırlanmasına 6 ay müddət verilir

95. ISO-nun texniki komitələrinin fəaliyyət sahəsini hansı orqan təsdiq edir?

- ✓ Şura
- Beynəlxalq katiblik
- Baş Məclis
- İcraiyyə komitəsi
- Texniki büro

96. ISO-nun əsas işçi dilləri hansılardır?

- ingilis, fransız və çin
- ✓ ingilis və fransız
- ingilis, fransız və alman
- ingilis, rus və alman
- ingilis və rus

97. Aşağıdakılardan hansı BEK-in ali rəhbəredici orqanıdır?

- ✓ Şura
- Baş Məclis
- Məsləhət Komitəsi
- Şura komitələri
- Beynəlxalq katiblik

98. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- ✓ İnformasiya texnologiyaları üzrə komitə
- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Elmi-texniki informasiya üzrə komitə
- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə

99. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- ✓ Standartlaşdırma üzrə komitə
- Standart nümunələr üzrə komitə

100. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
- ✓ İnzibati komitə
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Plan komitəsi

101. Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir?

- Baş Şura
- Apellyasiya Komissiyası
- ✓ İcraiyyə komitəsi

- Mərkəzi komitə
- Məşvərət Şurası

**102.** Hansı tarix Beynəlxalq standartlaşdırma günü adlanır?

- 08 fevral
- 12 dekabr
- ✓ 14 oktyabr
- 25 iyul
- 17 aprel

**103.** Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanı deyildir?

- Şura
- Beynəlxalq katiblik
- Şura komitələri
- Baş Məclis
- ✓ Məsləhət Komitəsi

**104.** Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir?

- Baş Şura
- ✓ Beynəlxalq katiblik
- Apellyasiya Komissiyası
- Baş Komitə
- Məşvərət Şurası

**105.** Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- Prezident
- ✓ Komitə sədri
- Baş katib
- Xəzinədar
- Vitse-prezident

**106.** ISO-nun Baş Məclisi kimlərdən təşkil olunur?

- ✓ Bütün komitə-üzlərin nümayəndələrindən
- Bütün müxbir üzvlərin nümayəndələrindən
- Bütün aktiv üzvlərdən
- 18 komitə-üzlərin nümayəndələrindən
- 11 komitə-üzlərin nümayəndələrindən

**107.** Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxild deyildir?

- Prezident
- Xəzinədar
- Vitse-prezident
- ✓ Baş katib
- 18 komitə-üzvün nümayəndəsi

**108.** ISO-nun İcraiyyə komitəsinə kim rəhbərlik edir?

- Baş katibin müavini
- Prezident
- Baş katib
- Baş icraçı
- ✓ Vitse-prezident

**109.** Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- Birləşmiş proqram komitəsi
- Təhlükəsizlik üzrə məsləhət komitəsi
- √ Plan komitəsi
- İnformasiya texnikası üzrə əlaqələndirici komitə
- Maliyyə komitəsi

110. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- İnzibati komitə
- İnformasiya texnikası üzrə əlaqələndirici komitə
- Təhlükəsizlik üzrə məsləhət komitəsi
- Birləşmiş proqram komitəsi
- √ Elmi-texniki informasiya üzrə komitə

111. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- Birləşmiş proqram komitəsi
- Təhlükəsizlik üzrə məsləhət komitəsi
- Daxili audit üzrə komitə
- İnformasiya texnikası üzrə əlaqələndirici komitə
- √ Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə

112. ISO üzvlərinin neçə faizdən çoxunun leyhinə səs verməsi zamanı beynəlxalq standartların layihəsi bəyənilmiş hesab edilir?

- √ 75
- 60
- 80
- 70
- 65

113. Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- √ Sədr
- Baş katib
- Vitse-prezident
- Prezident
- Xəzinədar

114. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- Təhlükəsizlik üzrə məsləhət komitəsi
- Standartlaşdırma üzrə komitə
- √ Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- İnformasiya texnikası üzrə əlaqələndirici komitə
- Maliyyə komitəsi

115. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- √ İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- Maliyyə komitəsi
- İnformasiya texnikası üzrə əlaqələndirici komitə
- Təhlükəsizlik üzrə məsləhət komitəsi
- Birləşmiş proqram komitəsi

116. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- Maliyyə komitəsi
- Birləşmiş proqram komitəsi
- Məhsulun keyfiyyətinin qiymətləndirilməsi üzrə komitə

- İnformasiya texnikası üzrə əlaqələndirici komitə
- ✓ İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi

**117.** Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxild deyildir?

- 18 komitə-üzvün nümayəndəsi
- Xəzinədar
- ✓ Baş ekspert
- Vitse-prezident
- Prezident

**118.** İSO-nun prezidenti neçə il müddətinə seçilir?

- 2
- 1
- 4
- 5
- ✓ 3

**119.** ISO-nun İcraiyyə komitəsinə neçə komitə-üzv daxildir?

- 7
- 18
- ✓ 12
- 11
- 3

**120.** Aşağıdakılardan hansı BEK-in əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- Prezident
- ✓ Baş müşavir
- Baş katib
- Xəzinədar
- Vitse-prezident

**121.** BEK-in komitə-üzləri təşkilatda maliyyə fəaliyyətinə görə neçə qrupa bölünür?

- 6
- 2
- 4
- 5
- ✓ 3

**122.** Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir?

- ✓ Apellyasiya Komissiyası
- Mərkəzi büro
- Texniki komitələr
- İcraiyyə komitəsi
- Şura

**123.** Standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO 1946-cı ildə hansı şəhərdə yaradılmışdır?

- Tokio
- Praqa
- Roma
- ✓ London
- Paris

**124.** Hər ölkədən standartlaşdırma üzrə neçə təşkilat ISO-nun üzvü ola bilər?

- üç
- ən azı iki
- ISO açıq təşkilatdır, istənilən sayda
- dörd
- ✓ bir

125. Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir?

- Məşvərət Şurası
- ✓ Baş Məclis
- Baş Şura
- Mərkəzi Komitə
- Apellyasiya Komissiyası

126. Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanlarına aiddir?

- Mərkəzi Komitə
- Apellyasiya Komissiyası
- Məşvərət Şurası
- ✓ Şura
- Baş Şura

127. Beynəlxalq standart ISO-nun hansı struktur bölməsi tərəfindən nəşr olunur?

- ✓ Mərkəzi katiblik
- Texniki büro
- İcraiyyə komitəsi
- Texniki komitə
- Beynəlxalq katiblik

128. ISO-nun Standart nümunələr üzrə Komitəsinin adının qısa yazılışı aşağıdakılardan hansıdır?

- KASKO
- ✓ REMKO
- KOPOLKO
- PLAKO
- DEVKO

129. ISO-nun İnkişaf etməkdə olan ölkələrə yardım Komitəsinin adının qısa yazılışı aşağıdakılardan hansıdır?

- KOPOLKO
- ✓ DEVKO
- REMKO
- KASKO
- PLAKO

130. ISO-nun Standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitəsinin adının qısa yazılışı aşağıdakılardan hansıdır?

- REMKO
- KOPOLKO
- PLAKO
- ✓ KASKO
- DEVKO

131. Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- Vitse-prezident
- Prezident
- Xəzinədar

- Baş katib
- ✓ Baş ekspert

132. Aşağıdakılardan hansı ISO Şurasının tərkibinə daxil deyildir?

- 18 komitə-üzvün nümayəndəsi
- Xəzinədar
- Vitse-prezident
- ✓ Baş müşavir
- Prezident

133. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
- ✓ Birləşmiş proqram komitəsi
- Elmi-texniki informasiya üzrə komitə
- Plan komitəsi

134. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- Elmi-texniki informasiya üzrə komitə
- ✓ Daxili və xarici audit üzrə komitə
- Standart nümunələr üzrə komitə

135. ISO-nun texniki komitələri nə zaman yarımkomitələrə bölünür?

- ✓ texniki komitələrin həll etdiyi məsələlər geniş olduqda
- texniki komitələrdə aktiv və müşahidəçi üzvlər olduqda
- texniki komitələrin aktiv üzvlərinin sayı çox olduqda
- texniki komitələrin müşahidəçi üzvlərinin sayı çox olduqda
- texniki komitələrin həll etdiyi məsələlər məhdud olduqda

136. BEK neçənci ildə yaradılmışdır?

- 1951
- 1946
- ✓ 1906
- 1901
- 1957

137. Hər ölkədən neçə milli komitə BEK-in üzvü ola bilər?

- ✓ Bir
- Dörd
- Ən azı iki
- Üç
- BEK açıq təşkilatdır, istənilən sayda

138. Aşağıdakılardan hansı BEK-in əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- Baş katib
- ✓ Komitə sədri
- Vitse-prezident
- Xəzinədar
- Prezident

139. ISO-nun ali qanunverici orqanı hansıdır?

- Məşvərət Şurası
- Baş Şura
- √ Baş Məclis
- Apellyasiya Komissiyası
- Mərkəzi Komitə

140. ISO təşkilatının əsas vəzifəsi nədir?

- √ standartlaşdırmanın inkişafına kömək etməkdir
- sertifikatlaşdırmanı inkişaf etdirməkdir
- iqtisadiyyatı inkişaf etdirməkdir
- normativ sənədlərin sayını artırmaqdır
- standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir

141. Aşağıdakılardan hansı ISO-ya üzvlüyün formasıdır?

- assosiasiya edən üzv
- rəhbərdən üzv
- əlaqələndirici üzv
- √ komitə-üzv
- komissiya-üzv

142. Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- Vitse-prezident
- Xəzinədar
- Prezident
- Baş katib
- √ Baş müşavir

143. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Plan komitəsi
- Elmi-texniki informasiya üzrə komitə
- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- √ Təhlükəsizlik üzrə məsləhət komitəsi

144. ISO-nun Baş Məclisi hansı müddətdən bir çağırılır?

- ilə bir dəfə
- beş ildən bir
- dörd ildən bir]
- √ üç ildən bir
- iki ildən bir

145. ISO-nun Şurası hansı müddət üçün seçilir?

- 4 il
- 2 il
- 5 il
- √ 3 il
- 1 il

146. ISO Şurasının iclası hansı müddətdən bir keçirilir?

- √ ildə bir dəfədən gec olmayaraq
- iki ildə bir dəfədən gec olmayaraq
- iki ildən bir

- hər yarımildə
- üç ildən bir

147. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsidir?

- Maliyyə komitəsi
- Informasiya texnologiyaları üzrə komitə
- √ Standart nümunələr üzrə komitə
- Xarici audit üzrə komitə
- Təhlükəsizlik üzrə məsləhət komitəsi

148. Aşağıdakılardan hansı ISO-nun Şura komitəsi deyildir?

- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- Elmi-texniki informasiya üzrə komitə
- Plan komitəsi
- Standart nümunələr üzrə komitə
- √ Maliyyə komitəsi

149. Aşağıdakılardan hansı ISO-nun texniki fəaliyyətini həyata keçirir?

- texniki işçilər
- texniki bürolar
- texniki qruplar
- texniki şöbələr
- √ texniki komitələr

150. ISO-nun texniki komitələrinin işində iştirak edən komitə-üzlər üçün neçə status müəyyənləşdirilmişdir?

- 4
- 5
- 6
- 3
- √ 2

151. ISO standartlarının layihəsinin qəbul edilməsi üçün komitə-üzlərin ən az neçə faizi onun leyhinə səs verməlidir?

- 80
- 60
- 70
- √ 75
- 65

152. BEK-in əsas vəzifəsi nədir?

- Sertifikatlaşdırmanı inkişaf etdirməkdir
- √ Elektrotexnika sahəsində milli standartların unifikasiyasına və koordinasiyasına kömək etməkdir
- [Elektronikanın inkişafına kömək etməkdir
- Elektrotexnika sahəsində normativ sənədlərin sayını artırmaqdır
- Standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir

153. Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır?

- komissiya-üzv
- rəhbərdən üzv
- əlaqələndirici üzv
- icraedən üzv
- √ komitə-üzv

154. Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır?

- komissiya-üzv
- müxbir üzv
- √ assosiasiya edilən üzv
- rəhbərdən üzv
- aktiv üzv

155. Aşağıdakılardan biri ISO-nun Standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitəsinin milli sertifikatlaşdırma sisteminin praktiki həyata keçirilməsinin təhlilinə xüsusi əhəmiyyət verdiyi üçün 1980-ci ildə nəşr etdirdiyi bukletdir:

- «Standart nümunələrin attestasiyası. Ümumi və statistik prinsiplər».
- «Standart nümunələrin şəhadətnamələrinin məzmunu»;
- √ «Sertifikatlaşdırma. Prinsipləri və praktika»
- «Standart nümunələrə aid terminlər və təyinlər»;
- «Beynəlxalq standartlarda standart nümunələrə istinadlar»;

156. Aşağıdakılardan biri ISO-nun İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aid deyil:

- √ ISO-nun səlahiyyətinə daxil olan məsələlər üzrə onun informasiya mərkəzinin normal işinin təmin edilməsi
- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı, istehlak mallarına standartların tətbiqi, istehlakçı üçün maraqlı olan milli və beynəlxalq standartlaşdırmanın digər məsələlərinin həllində onların iştirak etmə təcrübələrinin ümumiləşdirilməsi
- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması, həmçinin onlara standartlaşdırma məsələlərinin öyrədilməsi
- ISO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması
- istehlakçılara məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması

157. Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir?

- Mərkəzi komitə
- Apellyasiya Komissiyası
- Məşvərət Şurası
- Baş məclis
- √ Şura

158. BEK-in prezidenti hansı müddət üçün seçilir?

- 4 il
- √ 3 il
- 2 il
- 1 il
- 5 il

159. Aşağıdakılardan hansı BEK Şurası İcraiyyə komitəsinin tərkibinə daxild deyildir?

- Xəzinədar
- Baş katib
- Prezident
- Vitse-prezident
- √ Baş icraçı

160. BEK standartlarının layihəsinin qəbul edilməsi üçün milli komitələrin ən az neçə faizi onun leyhinə səs verməlidir?

- 60
- √ 80
- 65
- 70
- 75

161. ISO-nun İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitəsinin adının qısa yazılışı aşağıdakılardan hansıdır?

- √ KOPOLKO
- KASKO
- REMKO
- PLAKO
- DEVKO

162. Aşağıdakılardan biri İSO-nun Standart nümunələr üzrə Komitəsinin hazırladığı rəhbəredici sənədlərə aid deyil:

- «Standart nümunələrin attestasiyası. Ümumi və statistik prinsiplər».
- «Standart nümunələrə aid terminlər və təyinlər»;
- «Beynəlxalq standartlarda standart nümunələrə istinadlar»;
- √ «Sertifikatlaşdırma. Prinsipləri və praktika»
- «Standart nümunələrin şəhadətnamələrinin məzmunu»;

163. Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aiddir?

- Baş Şura
- √ Texniki komitələr
- Məşvərət Şurası
- Apellyasiya Komissiyası
- Mərkəzi komitə

164. ISO təşkilatı neçənci ildə yaradılmışdır?

- 1957
- √ 1946
- 1906
- 1901
- 1951

165. Aşağıdakılardan hansı ISO-ya üzvlüyün formasıdır?

- əlaqələndirici üzv
- komissiya-üzv
- √ müxbir üzv
- assosiasiya edən üzv
- rəhbəredən üzv

166. Əsas dövlət standartlaşdırma obyektini olmayanı göstərin.

- ümumtexniki və təşkilati metodik qaydalar və normalar
- ölçü vahidləri və ölçü vahid etalonları
- √ düzgün cavab yoxdur
- elmi-texniki terminlər və işarələr
- ölçmə vasitələrinin, maşınların dövlət sınağı

167. Standartlaşdırmanın bu üsulunun məqsədi məmulatların tiplərinin və ya digər növ müxtəlifliyinin sayını hazırkı vaxtda onlara olan tələbatı ödəmək üçün lazım olan miqdara qədər azaltmaqdır. Bu hansı üsuldur?

- tipləşdirmə
- unifikasiya
- aqreqatlaşdırma
- √ simplifikatlaşdırma
- sistemləşdirmə

168. Standartlaşdırmanın bu üsulu məmulatların istismarı zamanı onların qarşılıqlı əvəz olunması üçün eyni funksional təyinatlı məmulatların tiplərinin, növlərinin, ölçülərinin sayının rəşional ixtisarı ilə xarakterizə olunur. Bu standartlaşdırmanın hansı üsuluna aiddir?

- aqreqatlaşdırma

- tipləşdirmə
- √ unifikasiya
- sistemləşdirmə
- simplifikatlaşdırma

169. Standartlaşdırmanın üsulu olan simplifikatlaşdırmaya tərifi İSO-nun hansı komitəsi tərəfindən verilmişdir?

- İNFKO
- REMKO
- √ STAKO
- KASKO
- DEVKO

170. Aşağıdakılardan biri standartlaşdırma obyektidir deyil:

- ümumtexniki və təşkilati metodik qaydalar və normalar
- ölçmə vasitələrinin, maşınların dövlət sınağı
- ölçü vahidləri və ölçü vahid etalonları
- √ düzgün cavab yoxdur
- elmi-texniki terminlər və işarələr

171. QOST nədir?

- Rusiya standartı
- regional standart
- milli standart
- beynəlxalq standart
- √ dövlətlərarası standart

172. Aşağıdakı bəndlərdən hansı dövlət standartlarının məcburi tələblərinə aid deyil?

- məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri
- √ məhsulların kompleks standartlaşdırılması
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu
- ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb və müddəalar

173. Ümumi texniki şərtlərin standartları adətən neçə bölmədən ibarət olur?

- √ 8
- 9
- 4
- 10
- 6

174. Aşağıdakılardan hansı sahə standartlarının obyektlərinə aiddir?

- ümumtexniki və təşkilati-metodik qaydalar və normalar
- sahələrarası tətbiq olunan məmulatların dəqiqlik normaları
- ölçmə vasitələrinin, maşınların dövlət sınağı
- √ sahədə tətbiq olunan eyni texnoloji proseslər
- elmi-texniki terminlər və işarələr

175. Aşağıdakılardan hansı ümumi texniki şərtlərin standartlarının bölməsinə aid deyildir?

- əsas parametrlər (ölçülər)
- keyfiyyət parametrlərinə, qablaşdırmaya, nişanlamaya ümumi tələblər
- məhsulun qəbul qaydaları
- √ məhsulun layihələndirilməsi qaydaları
- təhlükəsizlik tələbləri

176. Hansı əsasverici standartla görə müxtəlif kateqoriyalı standartlar növlərə bölünür?

- √ AZS 1.0 - 96
- AZS 1.6 - 96
- AZS 1.5 - 96
- AZS 1.3 - 96
- AZS 1.2 - 96

177. Standartlar nədən asılı olaraq kateqoriyalara bölünür?

- √ təsir dairəsindən
- standartın strukturundan
- standartlaşdırma obyektindən
- təsdiq olunma tarixindən
- təsdiq olunma yerindən

178. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxildir?

- ekspertizanın nəticələrinin yoxlanması
- √ hesabatın tərtib edilməsi
- akkreditləşdirməyə sifariş
- akkreditləşdirmə haqqında sorğu
- akkreditləşdirmə üzrə orqanda sifarişin qeydiyyatı

179. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxil deyildir?

- akkreditləşdirmə üzrə orqanda sifarişin qeydiyyatı
- akkreditləşdirmə üzrə orqanla sifarişçi arasında müqavilənin bağlanması
- akkreditləşdirmə haqqında sorğu
- akkreditləşdirməyə sifariş
- √ ekspertlərin təyin edilməsi

180. Akkreditləşdirmə üzrə orqanda akkreditləşdirmə üzrə komissiyanın vəzifəsi nədir?

- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- √ akkreditləşdirmə haqqında ekspertlərin hesabatlarını təsdiq edir

181. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın keyfiyyətin təmin olunması üzrə rəhbəredici sənədinin bölməsi deyildir?

- akkreditləşdirmə üzrə orqanın təşkilati strukturu
- keyfiyyətin təmin edilməsi sahəsində siyasətin istiqaməti
- keyfiyyətin təmin edilməsi ilə bağlı məsələlər və funksional vəzifələr
- akkreditləşdirmənin hər bir mərhələsinə aid olan keyfiyyətin təmin edilməsi prosedurları
- √ sertifikatlaşdırma üçün tələb olunan yeni sənədlər

182. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqan üçün qoyulan şərtlərə aid deyildir?

- ştatda olan personalın kənar təşkilatlardan qeyri-asılılığını təmin edən təşkilati struktura malik olmalıdır
- müvafiq işləri yerinə yetirmək üçün ştatda olan personala malik olmalıdır
- laboratoriyanın akkreditləşdirilməsi üzrə rəhbər şəxsə malik olmalıdır
- müstəqil ekspertlərin cəlb olunmasını təmin edən müvafiq sazişlərə malik olmalıdır
- √ ekspertlərin ixtisasının artırılması üçün maddi-texniki bazaya malik olmalıdır

183. Akkreditləşdirmə üzrə orqanda müşahidəedici şuranın vəzifəsi nədir?

- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır

- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
  - √ orqanın işinə ümumi nəzarəti həyata keçirir
  - sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
  - akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- 184.** Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində akkreditləşdirmə üzrə qərar mərhələsinə aid deyil?
- akkreditləşdirmə attestatının tərtib olunması
  - ekspertizanın nəticələrinin yoxlanması
  - akkreditləşdirmə haqqında qərar
  - reyestrdə attestatın qeydiyyatı
  - √ hesabatın tərtib edilməsi
- 185.** Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxildir?
- ekspertlərin təyin edilməsi
  - hesabatın tərtib edilməsi
  - bilavasitə sınaq laboratoriyasında və ya sertifikatlaşdırma üzrə orqanda ekspertizanın aparılması
  - √ akkreditləşdirmə haqqında sorğu
  - reyestrdə akkreditləşdirmə attestatının qeydiyyatı
- 186.** Aşağıdakılardan hansı sertifikatlaşdırma sistemində akkreditləşdirmənin məqsədlərinə aid deyildir?
- görülən işin keyfiyyətini yüksəltmək
  - √ məhsullar və xidmətlər üçün uyğunluq sertifikatının qüvvədə olma müddətinin uzadılması
  - maraqlı tərəflərin sınaq laboratoriyalarına və sertifikatlaşdırma üzrə orqanlara etibarını möhkəmlətmək
  - məhsulun və xidmətlərin rəqabət qabiliyyətini təmin etmək
  - milli, Avropa və dünya səviyyələrində sınaqların nəticələrinin və uyğunluq sertifikatlarının tanınması
- 187.** Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində akkreditləşdirmə üzrə qərar mərhələsinə aiddir?
- √ akkreditləşdirmə attestatının tərtib olunması
  - hesabatın tərtib edilməsi
  - akkreditləşdirmə haqqında sorğu
  - müqavilənin bağlanması
  - ekspertlərin təyin edilməsi
- 188.** Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində akkreditləşdirmə üzrə qərar mərhələsinə aiddir?
- ekspertlərin təyin edilməsi
  - akkreditləşdirmə haqqında sorğu
  - √ reyestrdə attestatın qeydiyyatı
  - müqavilənin bağlanması
  - hesabatın tərtib edilməsi
- 189.** Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində akkreditləşdirmə üzrə qərar mərhələsinə aiddir?
- akkreditləşdirməyə sifariş
  - hesabatın tərtib edilməsi
  - √ akkreditləşdirmənin tələblərinə riayət edilməsinin dövrü yoxlanması
  - ekspertlərin təyin edilməsi
  - akkreditləşdirmə haqqında qərar
- 190.** Akkreditləşdirmə prosesinin müfəttiş nəzarəti mərhələsində akkreditləşdirmə üzrə orqan attestatın təsir müddəti ərzində akkreditləşdirmə tələşlərinin yerinə yetirilməsinə nəzarət edir. Bu nəzarət neçə ildən bir aparılır?
- 5 ildən bir
  - 3 ildən bir
  - 4 ildən bir
  - 2 ildən bir

✓ hər il

191. Rusiya akkreditləşdirmə sistemi (ROSA) neçənci ildə yaradıldı?

✓ 1995

- 1975
- 1965
- 2005
- 1985

192. Rusiya akkreditləşdirmə sisteminin metodiki əsasını təşkil edən ГОСТ P 51000 seriyalı standartlar hansı Avropa normalarına maksimum uyğunlaşdırıldı?

- düzgün cavab yoxdur
- İSO 9000
- EN 29001
- ✓ EN 45000
- İSO 8402

193. Akkreditləşdirmə üzrə orqanda müşahidəedici şuranın vəzifəsi nədir?

- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- ✓ orqanın işinə ümumi nəzarəti həyata keçirir

194. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyil?

- apelyasiya komissiyası
- keyfiyyətin təmin olunması sisteminə məsul şəxs
- orqanın icraçı direktorluğu
- ✓ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə komissiya

195. Akkreditləşdirmə üzrə orqanda idarəedici şuranın vəzifəsi nədir?

- ✓ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır

196. Akkreditləşdirmə üzrə orqanda apellyasiya komissiyasının vəzifəsi nədir?

- ✓ akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir

197. Akkreditləşdirmə üzrə orqanda akkreditləşdirmə üzrə komissiyanın vəzifəsi nədir?

- ✓ akkreditləşdirmə attestatının verilməsindən imtina edilməsi haqqında qərarı qəbul edir
- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır

198. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın keyfiyyətin təmin olunması üzrə rəhbəredici sənədinin bölməsi deyildir?

- keyfiyyətin təmin edilməsi ilə bağlı məsələlər və funksional vəzifələr
- uyğunsuzluqlar meydana çıxan zaman korrektəedici tədbirlərin həyata keçirilməsi
- keyfiyyətin təmin edilməsinin ümumi prosedurları
- apelyasiyalara, iddialara və mübahisəli məsələlərə baxılması prosedurları
- ✓ uyğunluq sertifikatının tərtib edilməsinin prosedur qaydaları

199. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxil deyildir?

- akkreditləşdirmə üzrə orqanda sifarişin qeydiyyatı
- akkreditləşdirməyə sifariş
- akkreditləşdirmə üzrə orqanla sifarişçi arasında müqavilənin bağlanması
- ✓ reyestrə akkreditləşdirmə attestatının qeydiyyatı
- akkreditləşdirmə haqqında sorğu

200. Akkreditləşdirmə üzrə orqanda keyfiyyətin təmin olunması sisteminə məsul şəxsin vəzifəsi nədir?

- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- ✓ orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir

201. Akkreditləşdirmə üzrə orqanda icraçı direktorluğun vəzifəsi nədir?

- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ✓ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanın işinə ümumi nəzarəti həyata keçirir

202. Akkreditləşdirmə üzrə orqanın tipik təşkilati strukturu hansı standartla müəyyənləşdirilir?

- ✓ EN 45003
- EN 29002
- ISO 9000
- ISO 8402
- ISO 10011

203. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyil?

- orqanın icraçı direktorluğu
- idarəedici şura
- müşahidəedici şura
- ✓ elmi-metodik mərkəz
- apelyasiya komissiyası

204. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxildir?

- ekspertizanın nəticələrinin yoxlanması
- ekspertizanın nəticələrinin yoxlanması
- akkreditləşdirmə attestatının tərtib olunması
- ✓ akkreditləşdirmə üzrə orqanla sifarişçi arasında müqavilənin bağlanması
- ekspertlərin təyin edilməsi

205. Akkreditləşdirmə attestatının təsir müddəti neçə ildən çox olmur?

- 3
- ✓ 5
- 1

- 4
- 2

206. Aşağıdakılardan hansı sertifikatlaşdırma sistemində akkreditləşdirmənin məqsədlərinə aid deyildir?

- görülən işin keyfiyyətini yüksəltmək
- dünya səviyyəsində sınaqların nəticələrinin və uyğunluq sertifikatlarının tanınması
- sifarişçi, dövlət və digər maraqlı strukturlar tərəfindən sınaq laboratoriyalarına və sertifikatlaşdırma üzrə orqanlara etibarlı möhkəmləndirmək
- ✓ sertifikatlaşdırmaya sifarişin verilməsi
- daxili və xarici bazarda məhsulun rəqabət qabiliyyətinin təmin olunması

207. Sertifikatlaşdırma sistemində akkreditləşdirmənin məqsədlərinin həyata keçirilməsi aşağıdakı məsələlərdən hansının həllini nəzərdə tutmur?

- akkreditləşdirmənin ümumi qaydalarının müəyyən edilməsi
- ölkə daxilində və beynəlxalq səviyyədə akkreditləşdirmə üzrə milli strukturların əməkdaşlığı
- akkreditləşdirmə üzrə orqanlara tələblərin müəyyən edilməsi
- sınaq laboratoriyalarına və sertifikatlaşdırma üzrə orqanlara vahid tələblərin müəyyən edilməsi
- ✓ düzgün cavab yoxdur

208. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyil?

- idarəedici şura
- apelyasiya komissiyası
- orqanın icraçı direktorluğu
- ✓ sınaq laboratoriyası
- müşahidəedici şura

209. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyil?

- müşahidəedici şura
- bölmə komitələri
- idarəedici şura
- ✓ sertifikatlaşdırma üzrə şura
- keyfiyyətin təmin olunması sisteminə məsul şəxs

210. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxildir?

- akkreditləşdirmə haqqında sorğu
- ✓ hesabatın tərtib edilməsi
- akkreditləşdirməyə sifariş
- müqavilənin bağlanması
- ilkin müzakirə

211. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxildir?

- sifarişin qeydiyyatı
- ✓ akkreditləşdirmə üzrə orqanda sifariş sənədlərinin təhlili
- müqavilənin bağlanması
- reyestrdə attestatın qeydiyyatı
- ilkin müzakirə

212. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxildir?

- ✓ ekspertlərin təyin edilməsi
- reyestrdə akkreditləşdirmə attestatının qeydiyyatı
- akkreditləşdirmə üzrə orqanla sifarişçi arasında müqavilənin bağlanması
- ekspertizanın nəticələrinin yoxlanması
- akkreditləşdirmə attestatının tərtib olunması

213. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyildir?

- √ elmi-metodik mərkəz
- apellyasiya komissiyası
- keyfiyyətin təmin olunması sisteminə məsul şəxs
- akkreditləşdirmə üzrə komissiya
- idarəedici şura

214. Akkreditləşdirmə üzrə orqanda idarəedici şuranın vəzifəsi nədir?

- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- √ orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır

215. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyildir?

- müşahidəedici şura
- orqanın icraçı direktorluğu
- keyfiyyətin təmin olunması sisteminə məsul şəxs
- idarəedici şura
- √ sınaq laboratoriyası

216. Akkreditləşdirmə üzrə orqanda akkreditləşdirmə üzrə komissiyanın vəzifəsi nədir?

- √ akkreditləşdirmə attestatının verilməsi haqqında qərarı qəbul edir
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir
- orqanın işinə ümumi nəzarəti həyata keçirir

217. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə qoyulan şərtlərə aid deyildir?

- √ mərkəzi orqan üçün praktiki tövsiyələr hazırlamalıdır
- müvafiq işləri yerinə yetirmək üçün ştatda olan personala malik olmalıdır
- texniki məsləhətçi kimi müstəqil ekspertlərin cəlb olunmasını təmin edən müvafiq sazişlərə malik olmalıdır
- ştatda olan personalın kənar təşkilatlarda qeyri asılılığını təmin edən təşkilati struktura malik olmalıdır
- laboratoriyanın akkreditləşdirilməsi üzrə rəhbər şəxsə malik olmalıdır

218. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın keyfiyyətinin təmin olunması üzrə rəhbəredici sənədin bölməsi deyil?

- √ sifarişçi üçün praktiki tövsiyələrin hazırlanma qaydası
- keyfiyyətin təmin edilməsi sahəsində siyasətin istiqaməti
- akkreditləşdirmə üzrə orqanın təşkilati strukturu
- apelyasiyalara, mübahisəli məsələlərə və iddialara baxılması
- keyfiyyətin təmin edilməsinin ümumi prosedurları

219. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxil deyildir?

- √ reyestrdə attestatın qeydiyyatı
- sifarişin təhlili
- akkreditləşdirmə haqqında sorğu
- akkreditləşdirməyə sifariş
- müqavilənin bağlanması

220. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxil deyildir?

- akkreditləşdirməyə sifariş

- ilkin müzakirə
- sifarişin qeydiyyatı
- sifarişin təhlili
- ✓ ekspertlərin təyin edilməsi

221. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində ekspertizanın aparılması mərhələsinə daxil deyildir?

- hesabatın tərtib edilməsi
- ekspertlərin təyin edilməsi
- yerdə ekspertizanın aparılması
- ✓ akkreditləşdirmə attestatının tərtib edilməsi
- ekspert komissiyasının formalaşdırılması

222. Akkreditləşdirmə üzrə orqanda icraçı direktorluğun vəzifəsi nədir?

- akkreditləşdirmə məsələləri üzrə sifarişçi tərəfindən daxil olmuş şikayətlərə baxır
- orqanda işlərin düzgün aparılmasına məsuliyyət daşıyır
- ✓ sertifikatlaşdırma prosesinin təşkili və aparılması üzrə bütün cari işləri həyata keçirir
- orqanın işinə ümumi nəzarəti həyata keçirir
- orqanın fəaliyyətini müəyyən edilmiş sahədə koordinasiya edir

223. Aşağıdakılardan hansı akkreditləşdirmə üzrə orqanın beynəlxalq təcrübəyə müvafiq tipik təşkilati strukturuna aid deyildir?

- orqanın icraçı direktorluğu
- bölmə komitələri
- ✓ sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə komissiya
- apellyasiya komissiyası

224. Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılmasının əsas mərhələlərinə aiddir?

- imtahan protokollarının tərtib edilməsi
- ✓ KS-in qabaqcadan qiymətləndirilməsi
- sınaq protokolunun tərtib edilməsi
- nümunələrin seçilməsi və sınağı
- sertifikatlaşdırma üçün texniki tapşırığın hazırlanması

225. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesində sertifikatlaşdırmaya sifarişin verilməsi mərhələsinə aiddir?

- uyğunluq sertifikatının tərtib olunması
- yoxlama aktının tərtib olunması
- ✓ sifarişin baxılması
- sınaq protokolunun tərtib olunması
- uyğunluq sertifikatı verməkdən imtina

226. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müfəttiş nəzarəti mərhələsidir. Bu mərhələdə hansı iş görülür?

- ✓ müfəttiş nəzarətinin aktlarının tərtib edilməsi
- sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
- ilkin sənədlər üzrə KS-in təhlili
- KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
- KS-in sertifikatlaşdırmaya tövsiyə olunması haqqında son qərarın qəbul edilməsi

227. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müfəttiş nəzarəti mərhələsidir. Bu mərhələdə hansı iş görülür?

- KS-in sertifikatlaşdırmaya tövsiyə olunması haqqında son qərarın qəbul edilməsi
- ilkin sənədlər üzrə KS-in təhlili
- ✓ sertifikatlaşdırılmış KS-ə hər il müfəttiş nəzarətinin keçirilməsi

- sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
  - KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
- 228.** Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılmasının müfəttiş nəzarəti mərhələsində hansı iş görülür?
- yoxlama aktının tərtib olunması
  - ✓ uyğunluq nişanının ləğvi haqqında qərarın qəbul olunması
  - sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
  - müfəttiş nəzarəti üçün müqavilə
  - rəyin tərtib olunması
- 229.** Keyfiyyət sisteminin sertifikatlaşdırılmasının qabaqcadan qiymətləndirilməsi mərhələsində hansı iş görülür?
- rəyin tərtib olunması
  - sonrakı sertifikatlaşdırma üçün qərarın qəbul olunması
  - sifarişçi təşkilatda keyfiyyət sisteminin qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
  - ilkin sənədlər üzrə KS-nin təhlili
  - ✓ müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
- 230.** Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müəssisədə KS-in yoxlanması və qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?
- ilkin sənədlər üzrə KS-in təhlili
  - KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
  - ✓ yoxlama proqramının işlənilib hazırlanması
  - sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
  - müfəttiş nəzarətinin aktlarının tərtib edilməsi
- 231.** Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də KS-in qabaqcadan qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?
- ✓ sonrakı sertifikatlaşdırma üçün qərarın qəbul edilməsi
  - sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
  - KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
  - KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
  - sertifikatlaşdırmaya sifarişin qəbulu haqqında qərarın verilməsi
- 232.** Müəssisədə keyfiyyət sisteminin tələblərə uyğunluğunu qiymətləndirmək üçün keçirilən ilkin müşavirənin məqsədi nədir?
- potensial təhlükəli məhsullar üçün vahid sertifikatlaşdırma siyasəti üzrə təkliflərin müzakirəsi
  - sertifikatlaşdırma sahəsində işlərin səmərəliliyini yüksəltmək üçün təkliflərin işlənilib hazırlanması
  - ✓ yekun müşavirənin keçirilməsi tarixinin dəqiqləşdirilməsi
  - tələblərin, bu tələbləri müəyyən edən normativ sənədlərin seçilməsi
  - sertifikatlaşdırma üzrə orqanın seçilməsi
- 233.** Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də KS-in qabaqcadan qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?
- ✓ ilkin sənədlər üzrə KS-in təhlili
  - KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
  - sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
  - sertifikatlaşdırmaya sifarişin qəbulu haqqında qərarın verilməsi
  - KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- 234.** Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də KS-in qabaqcadan qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?
- KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
  - sertifikatlaşdırmaya sifarişin qəbulu haqqında qərarın verilməsi
  - sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
  - KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması

✓ rəyin tərtib olunması

235. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müəssisədə KS-in yoxlanması və qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?

- ✓ yoxlamanın nəticələri üzrə yekun müşavirənin keçirilməsi
- sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
- müfəttiş nəzarətinin aktlarının tərtib edilməsi
- ilkin sənədlər üzrə KS-in təhlili
- KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması

236. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müəssisədə KS-in yoxlanması və qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?

- ✓ yoxlama aktının tərtib olunması
- müfəttiş nəzarətinin aktlarının tərtib edilməsi
- ilkin sənədlər üzrə KS-in təhlili
- sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
- KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması

237. Sertifikatlaşdırma obyektini xidmətlər olduqda sertifikatlaşdırma üzrə qərarda nə göstərilir?

- sınaq protokolunun forması
- sertifikatlaşdırmanı aparmaq sahəsində təşkilatın siyasəti
- sertifikatın qüvvədə olma müddəti
- sertifikatlaşdırma prinsipi
- ✓ sertifikatlaşdırma aparmaq üçün normativ sənədlərin nomenklaturası

238. Sertifikatlaşdırmada tələblərə uyğunluğunu qiymətləndirmək üçün seçilən məhsul nümunələri necə olmalıdır?

- ✓ istehlakçılara göndərilən məhsul kimi
- tamamlayıcı sınaqlardan keçən məhsul kimi
- müfəttiş nəzarətinə təqdim edilən məhsul kimi
- düzgün cavab yoxdur
- müfəttiş nəzarətini keçən məhsul kimi

239. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də KS-in qabaqcadan qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?

- sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
- ✓ sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
- KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
- KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- sertifikatlaşdırmaya sifarişin qəbulu haqqında qərarın verilməsi

240. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müəssisədə KS-in yoxlanması və qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?

- ✓ KS-ə müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
- sifarişçi təşkilatda KS-in qiymətləndirilməsi üçün müqavilənin tərtib olunması
- KS-i sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- müfəttiş nəzarətinin aktlarının tərtib edilməsi
- ilkin sənədlər üzrə KS-in təhlili

241. Sertifikatlaşdırma üzrə orqanın sifarişçini maraqlandıran obyektin tələblərə uyğunluğunu qiymətləndirmək bacarığı nə ilə müəyyən edilir?

- struktura daxil olan sınaq laboratoriyalarının sayı
- ✓ akkreditləşdirilmə sahəsi
- attestasiya dövrü
- çalışan heyətin say tərkibi

- uyğunluq sertifikatının olması
242. Sertifikatlaşdırma obyektini xidmətlər olduqda sertifikatlaşdırma üzrə qərarında nə göstərilir?
- sertifikatın qüvvədə olma müddəti
  - sertifikatlaşdırmanı aparmaq sahəsində təşkilatın siyasəti
  - ✓ sertifikatlaşdırma sxemi
  - sertifikatlaşdırma prinsipi
  - sınaq protokolunun forması
243. Sertifikatlaşdırma obyektini xidmətlər olduqda sertifikatlaşdırma üzrə qərarında nə göstərilir?
- ✓ sınaqlar nəzərdə tutularsa, seçim üçün sınaq laboratoriyalarının siyahısı
  - sertifikatlaşdırma prinsipi
  - sertifikatın qüvvədə olma müddəti
  - sertifikatlaşdırmanı aparmaq sahəsində təşkilatın siyasəti
  - sınaq protokolunun forması
244. Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsinə sertifikatlaşdırma üzrə orqanda hazırlıq zamanı yerinə yetirilən işlərə aid deyildir?
- işçi sənədlərin hazırlanması
  - yoxlanılan təşkilatla yoxlama proqramının razılaşdırılması
  - yoxlama proqramının tərtib olunması
  - ✓ sertifikatlaşdırma üzrə orqanın akkreditləşdirilməsi
  - yoxlama proqramına uyğun olaraq komissiya üzvləri arasında vəzifələrin bölünməsi
245. Keyfiyyət sisteminin ISO 9000 seriyalı standartlara uyğunluğu haqqında müsbət qərar azəhəmiyyətli uyğunsuzluqların sayı nə qədər olduqda qəbul edilir?
- heç olmadıqda
  - 3-dən çox olmadıqda
  - 5-dən çox olmadıqda
  - 1-dən çox olmadıqda
  - ✓ 10-dan çox olmadıqda
246. Sertifikatlaşdırılan məhsula plandankənar yoxlamalar nə zaman keçirilir?
- dövrü müfəttiş nəzarətini keçirmək mümkün olmadıqda
  - texniki komitənin rəyinə əsasən
  - ✓ məhsulun keyfiyyəti haqqında ciddi şikayətlər daxil olduqda
  - sınaq laboratoriyasının akkreditləşmə müddəti başa çatdıqda
  - sertifikatlaşdırma üzrə orqan dəyişdirildikdə
247. Keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması bir neçə əsas mərhələyə bölünür. Belə mərhələlərdən biri də müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi mərhələsidir. Bu mərhələdə hansı iş görülür?
- yoxlama aktının tərtib olunması
  - ✓ sertifikatlaşdırma üzrə orqana sifarişin verilməsi
  - yoxlama proqramının işlənilib hazırlanması
  - müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
  - yoxlamanın aparılması
248. Aşağıdakılardan hansı keyfiyyət sisteminin sertifikatlaşdırılmasında sertifikatlaşdırmaqabağı mərhələdə görülən işlərə aid deyil?
- sertifikatlaşdırma üzrə orqanda ilkin sənədlərin təhlili
  - sertifikatlaşdırma üzrə orqana sifarişin verilməsi
  - sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
  - ✓ müfəttiş nəzarəti üçün müqavilənin bağlanması
  - sertifikatlaşdırmaya sifarişin qəbul olunması haqqında qərarın verilməsi

249. Sertifikatlaşdırmaya sifarişin verilmə mərhələsində sertifikatlaşdırma üzrə orqan necə müəyyənləşdirilir?
- bu, norativ sənədlərdə göstərilir
  - √ sifarişçi seçir
  - məhsulun istehlakçısı seçir
  - sertifikatlaşdırma üzrə milli orqan təyin edir
  - apellyasiya üzrə komissiya təyin edir
250. Qeyri-maddi xarakterli xidmətlərin tələblərə uyğunluğu qiymətləndirilərkən hansı metod tətbiq olunur?
- qarışıq
  - kompleks
  - diferensial
  - inteqral
  - √ sosioloji
251. Sertifikatlaşdırma prosesində uyğunluğu qiymətləndirmək üçün məhsul nümunəsi necə götürülür?
- istehsal olunan məhsulun son partiyasından seçilir
  - normativ sənədlərdə göstərilən məhsul nümunələri yoxlanılır
  - istehsal olunan məhsulun ilk partiyasından seçilir
  - ən yüksək ixtisaslı işçilərin hazırladığı məhsullardan seçilir
  - √ hazır məhsuldan təsadüfə formada seçilir
252. Məhsulun sertifikatlaşdırılması zamanı sınaq üçün nümunələri hansı təşkilat seçir?
- √ akkreditləşdirilmiş sınaq laboratoriyası və ya onun tapşırığı ilə digər təşkilat
  - elmi-tədqiqat institutlarının laboratoriyası
  - ekspert və ya onun tapşırığı ilə istənilən laboratoriya
  - istehlakçı müəssisənin laboratoriyası
  - istehsalçı müəssisənin laboratoriyası
253. keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir?
- keyfiyyət üzrə Rəhbərlik
  - keyfiyyət sistemi sənədlərinin siyahısı
  - keyfiyyət sahəsində sifarişçinin siyasəti
  - istehsalatın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün ilkin məlumatlar
  - √ sertifikatlaşdırma üzrə orqan haqqında məlumatlar
254. Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması zamanı uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili nəyə əsasən aparılır?
- istehsalçının rəyinə
  - √ yoxlama aktına
  - lisenziyaya
  - normativ sənədlərə
  - istehlakçının rəyinə
255. Aşağıdakılardan hansı müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramının bölməsi deyildir?
- məxviliyə tələblər
  - aktın göndərilmə ünvanları
  - √ ]yoxlama üçün müqavilə şərtləri
  - yoxlama obyektləri
  - yoxlama üzrə əsas tədbirlər və onların yerinə yetirilmə müddətləri
256. Keyfiyyət sisteminin ISO 9000 seriyalı standartlara uyğunluğu haqqında mənfə qərar azəhəmiyyətli uyğunsuzluqların sayı nə qədər olduqda qəbul edilir?

- √ 10-dan çox olduqda
- 5-dən çox olduqda
- 2-dən çox olduqda
- 1-dən çox olduqda
- 3-dən çox olduqda

257. Müəssisədə keyfiyyət sisteminin tələblərə uyğunluğunu qiymətləndirmək üçün keçirilən ilkin müşavirənin məqsədi nədir?

- √ yoxlamanın məqsədi, sahəsi və proqramı haqqında qısa məlumatın verilməsi
- potensial təhlükəli məhsullar üçün vahid sertifikatlaşdırma siyasəti üzrə təkliflərin müzakirəsi
- tələblərin, bu tələbləri müəyyən edən normativ sənədlərin seçilməsi
- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
- sertifikatlaşdırma sahəsində işlərin səmərəliliyini yüksəltmək üçün təkliflərin işlənilib hazırlanması

258. Sertifikatın fəaliyyəti nə zaman dayandırılır?

- məhsulun istehsal texnologiyası dəyişdirildikdə
- məhsul normativ sənədlərin tələblərinə uyğun gəlmədikdə
- məhsulun konstruksiyası dəyişdirildikdə
- məhsula aid normativ sənədlər dəyişdirildikdə
- √ qısa müddət ərzində aradan qaldırıla bilən pozuntular aşkar edildikdə

259. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxildir?

- sınaq laboratoriyası haqqında Əsasnamə
- sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin siyahısı
- akkreditləşdirmə attestatı
- düzgün cavab yoxdur
- √ keyfiyyət sahəsində sifarişçinin siyasəti

260. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxildir?

- sınaq laboratoriyası haqqında Əsasnamə
- akkreditləşdirmə attestatı
- √ keyfiyyət üzrə Rəhbərlik
- sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin siyahısı
- düzgün cavab yoxdur

261. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxildir?

- sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin siyahısı
- akkreditləşdirmə attestatı
- düzgün cavab yoxdur
- √ keyfiyyət sistemi sənədlərinin siyahısı
- sınaq laboratoriyası haqqında Əsasnamə

262. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir?

- keyfiyyət üzrə Rəhbərlik
- keyfiyyət sistemi sənədlərinin siyahısı
- √ akkreditləşdirmə attestatı
- sifarişçinin və onun keyfiyyət xidmətinin struktur sxemləri
- istehsalatın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün ilkin məlumatlar

263. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir?

- ✓ sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin siyahısı
- keyfiyyət sistemi sənədlərinin siyahısı
- istehsalatın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün ilkin məlumatlar
- sifarişçinin və onun keyfiyyət xidmətinin struktur sxemləri
- keyfiyyət sahəsində sifarişçinin siyasəti

264. Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsinə sertifikatlaşdırma üzrə orqanda hazırlıq zamanı yerinə yetirilən işlərə aiddir?

- sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- sertifikatlaşdırma üzrə orqanda ilkin sənədlərin təhlili
- ✓ yoxlama proqramının tərtib olunması
- rəyin tərtib olunması
- sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması

265. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir?

- ✓ keyfiyyət sistemi haqqında rəy
- keyfiyyət üzrə Rəhbərlik
- istehsalatın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün ilkin məlumatlar
- keyfiyyət sahəsində sifarişçinin siyasəti
- sifarişçinin və onun keyfiyyət xidmətinin struktur sxemləri

266. Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsinə sertifikatlaşdırma üzrə orqanda hazırlıq zamanı yerinə yetirilən işlərə aiddir?

- sertifikatlaşdırma üzrə orqanda ilkin sənədlərin təhlili
- sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- ✓ yoxlama proqramına uyğun olaraq komissiya üzvləri arasında vəzifələrin bölünməsi
- sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
- rəyin tərtib olunması

267. Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsinə sertifikatlaşdırma üzrə orqanda hazırlıq zamanı yerinə yetirilən işlərə aiddir?

- rəyin tərtib olunması
- ✓ işçi sənədlərin hazırlanması
- sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- sertifikatlaşdırma üzrə orqanda ilkin sənədlərin təhlili
- sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması

268. Aşağıdakılardan hansı keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsinə sertifikatlaşdırma üzrə orqanda hazırlıq zamanı yerinə yetirilən işlərə aiddir?

- rəyin tərtib olunması
- sertifikatlaşdırma üzrə orqanda ilkin sənədlərin təhlili
- sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması
- sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- ✓ yoxlanılan təşkilatla yoxlama proqramının razılaşdırılması

269. Müəssisədə keyfiyyət sisteminin tələblərə uyğunluğunu qiymətləndirmək üçün keçirilən ilkin müşavirənin məqsədi nədir?

- potensial təhlükəli məhsullar üçün vahid sertifikatlaşdırma siyasəti üzrə təkliflərin müzakirəsi
- ✓ komissiya üzvlərinin yoxlanılan təşkilatın nümayəndələrinə təqdim edilməsi
- tələblərin, bu tələbləri müəyyən edən normativ sənədlərin seçilməsi
- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
- sertifikatlaşdırma sahəsində işlərin səmərəliliyini yüksəltmək üçün təkliflərin işlənilib hazırlanması

270. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxildir?
- sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin siyahısı
  - sınaq laboratoriyası haqqında Əsasnamə
  - akkreditləşdirmə attestatı
  - ✓ sifarişçinin və onun keyfiyyət xidmətinin struktur sxemləri
  - düzgün cavab yoxdur
271. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxildir?
- sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin siyahısı
  - akkreditləşdirmə attestatı
  - düzgün cavab yoxdur
  - ✓ istehsalatın vəziyyətinin qabaqcadan qiymətləndirilməsi üçün ilkin məlumatlar
  - sınaq laboratoriyası haqqında Əsasnamə
272. Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir?
- keyfiyyət üzrə Rəhbərlik
  - ✓ sınaq laboratoriyası haqqında Əsasnamə
  - sifarişçinin və onun keyfiyyət xidmətinin struktur sxemləri
  - keyfiyyət sistemi sənədlərinin siyahısı
  - keyfiyyət sahəsində sifarişçinin siyasəti
273. Müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramını kim işləyib hazırlayır?
- ✓ baş ekspert
  - ekspert-auditor
  - ekspert komissiyasının üzvləri
  - müfəttiş
  - sifarişçi
274. Aşağıdakılardan hansı müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramının bölməsi deyildir?
- yoxlama obyektləri
  - ✓ rəylərin göndəriləcəyi təşkilatlar
  - komissiyanın tərkibi
  - istinad edilən sənədlərin siyahısı
  - yoxlamanın məqsədi
275. Müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi üçün yoxlama proqramını kim təsdiq edir?
- sınaq laboratoriyasının rəhbəri
  - sertifikatlaşdırma üzrə milli orqanın rəhbəri
  - ✓ sertifikatlaşdırma üzrə orqanın rəhbəri
  - sertifikatlaşdırma üzrə şuranın sədri
  - keyfiyyət sisteminin rəhbəri
276. Müəssisədə keyfiyyət sisteminin tələblərə uyğunluğunu qiymətləndirmək üçün keçirilən ilkin müşavirənin məqsədi nədir?
- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
  - tələblərin, bu tələbləri müəyyən edən normativ sənədlərin seçilməsi
  - ✓ yoxlama zamanı istifadə olunan metodların və prosedurların qısa şərh
  - sertifikatlaşdırma sahəsində işlərin səmərəliliyini yüksəltmək üçün təkliflərin işlənilib hazırlanması
  - potensial təhlükəli məhsullar üçün vahid sertifikatlaşdırma siyasəti üzrə təkliflərin müzakirəsi
277. Müəssisədə keyfiyyət sisteminin tələblərə uyğunluğunu qiymətləndirmək üçün keçirilən ilkin müşavirənin məqsədi nədir?

- ✓ komissiya üzvləri ilə yoxlanılan təşkilatın əməkdaşları arasında qarşılıqlı hərəkətlərin rəsmi prosedurunun müəyyən edilməsi
- sertifikatlaşdırma sahəsində işlərin səmərəliliyini yüksəltmək üçün təkliflərin işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
- tələblərin, bu tələbləri müəyyən edən normativ sənədlərin seçilməsi
- potensial təhlükəli məhsullar üçün vahid sertifikatlaşdırma siyasəti üzrə təkliflərin müzakirəsi

**278.** Müəssisədə keyfiyyət sisteminin tələblərə uyğunluğunu qiymətləndirmək üçün keçirilən ilkin müşavirənin məqsədi nədir?

- sertifikatlaşdırma sahəsində işlərin səmərəliliyini yüksəltmək üçün təkliflərin işlənilib hazırlanması
- tələblərin, bu tələbləri müəyyən edən normativ sənədlərin seçilməsi
- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
- potensial təhlükəli məhsullar üçün vahid sertifikatlaşdırma siyasəti üzrə təkliflərin müzakirəsi
- ✓ yoxlama proqramının ayrı-ayrı aydın olmayan detallarının müzakirəsi və dəqiqləşdirilməsi

**279.** Aşağıdakılardan hansı keyfiyyət sisteminin sertifikatlaşdırılmasında sertifikatlaşdırmaqabağı mərhələdə görülən işlərə aid deyil?

- sertifikatlaşdırma üzrə orqana sifarişin verilməsi
- sertifikatlaşdırma üzrə komissiyanın formalaşdırılması
- ✓ müfəttiş nəzarəti aktlarının tərtib edilməsi
- sertifikatlaşdırma üzrə orqanda ilkin sənədlərin təhlili
- sertifikatlaşdırma üzrə orqanda sifarişin qeydə alınması

**280.** Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) əsas mərhələlərindən biri deyil?

- müfəttiş nəzarəti
- ✓ sınaq protokolunun tərtib edilməsi
- müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi
- sertifikatlaşdırmaqabağı mərhələ
- keyfiyyət sisteminin qabaqcadan qiymətləndirilməsi

**281.** Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) əsas mərhələlərindən biridir?

- imtahanın təşkil edilməsi
- sınaq protokolunun tərtib edilməsi
- nümunələrin sınağı
- ✓ keyfiyyət sisteminin qabaqcadan qiymətləndirilməsi
- imtahan protokolunun tərtib edilməsi

**282.** Azərbaycan Respublikasında sertifikatlaşdırma sistemlərinin qeydiyyatını hansı orqan aparır?

- apellyasiya üzrə komissiya
- sertifikatlaşdırma üzrə şura
- ✓ sertifikatlaşdırma üzrə milli orqan
- sertifikatlaşdırma üzrə orqan
- akkreditləşdirmə üzrə orqan

**283.** Qabaqlayan standartların yaradılması hansı planlara əsaslanır?

- konstruktiv – texnoloji planlara
- ✓ xalq təsərrüfatının perspektiv inkişaf planlarına
- xalq təsərrüfatının cari inkişaf planlarına
- elmi-tədqiqat planlarına
- sənaye tikintisi planlarına

**284.** Standartların ömrünü uzatmaq üçün neçə tədbir həyata keçirilir?

- 5
- 6
- ✓ 2

- 3
- 4

285. Qabaqlayan standartlaşdırma obyektlərinə qoyulan tələblərin ierarxiya sxemi neçə səviyyədə ibarətdir?

- √ 5
- 2
- 3
- 4
- 6

286. Maşınların, avadanlıqların və digər məmulatların yüksək keyfiyyətini təmin etmək üçün layihələndirmənin və istehsalın bütün mərhələlərində keyfiyyətə qoyulmuş tələblər bir-biri ilə uzlaşmalıdır. Bu, hansı standartlaşdırma metodunun tətbiqi ilə əldə oluna bilər?

- standartların progressivliyi və optimallığı
- ayrı-ayrı obyektlərin standartlaşdırılması
- qabaqlayan standartlaşdırma
- √ kompleks standartlaşdırma
- standartların kompleks sahələrarası məqsədli sistemləri

287. Kompleks standartlaşdırma proqramları neçə metodik prinsip əsasında işlənib hazırlanır?

- 7
- 3
- 2
- 4
- √ 5

288. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində akkreditləşdirmə üzrə qərar mərhələsinə aiddir?

- müqavilənin bağlanması
- √ akkreditləşdirmə attestatının tərtib olunması
- akkreditləşdirmə haqqında sorğu
- hesabatın tərtib edilməsi
- ekspertlərin təyin edilməsi

289. Sertifikatlaşdırma sınaqlarının məqsədi nədir?

- nəzarət edilən dövrdə buraxılmış məhsulun keyfiyyət səviyyəsini təyin etmək
- məhsulun keyfiyyətinə dövr nəzarət etmək
- sınaq metodlarının effektivliyini təsdiq etmək
- √ məhsulun təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunu təyin etmək
- növbəti sınaqlararası dövrdə texnoloji prosesin stabilliyinə nəzarət etmək

290. İstehsal proseslərinin gedişinə təsir xarakterinə görə nəzarət hansı növlərə bölünür?

- dağıcı və qeyri-dağıcı
- vizual və aləti
- vizual və aləti
- √ aktiv və passiv
- dövrü və fasiləsiz

291. Müəyyən vaxtdan sonra təkrarən keçirilən nəzarət necə adlandırılır?

- seçmə
- ötürü
- √ dövrü
- fasiləsiz
- orqanoleptik

292. Aşağıdakılardan hansı sertifikatlaşdırmada uyğunluğun qiymətləndirilməsinin əsas metodlarından biri deyil?
- √ sifariş
  - ölçmə
  - sınaq
  - düzgün cavab yoxdur
  - nəzarət
293. Sertifikatlaşdırmada istifadə olunan nəzarət növlərinin sinifləşdirilməsində nəzarət obyektindən asılı olaraq aşağıdakılardan hansına nəzarət təşkil edilmir?
- məhsula
  - √ düzgün cavab yoxdur
  - xidmətə
  - keyfiyyət sistemində
  - personala
294. Dəzgahda, presdə və ya yığımda hər hansı əməliyyatdan sonra aparılan nəzarət necə adlanır?
- aləti nəzarət
  - ötəri nəzarət
  - √ əməliyyat nəzarəti
  - dövrü nəzarət
  - vizual nəzarət
295. Bu zaman nəzarət obyektinə baxış keçirilir və onun normativ-texniki sənədlərin tələblərinə uyğunluğu təyin edilir. Nəzarət vasitələrindən asılı olaraq aparılan bu nəzarət forması necə adlanır?
- aləti
  - orqanoleptik
  - √ vizual
  - kimyəvi
  - fiziki
296. Nümunələrin qəbul sınaqlarına təqdim edilməsinin mümkünlüyünü təyin etmək üçün keçirilən sınaqlar necə adlandırılır?
- tədqiqat sınaqları
  - ixtisaslaşdırılmış (kvalifikasiya) sınaqlar
  - √ ilkin sınaqlar
  - tamamlayıcı sınaqlar
  - qəbul sınaqları
297. Daim həyata keçirilən nəzarət necə adlandırılır?
- √ fasiləsiz
  - dövrü
  - vizual
  - orqanoleptik
  - ötəri
298. Hər bir məhsul vahidinin yoxlanması ilə keçirilən nəzarət necə adlandırılır?
- seçmə
  - √ başdan-başa
  - aləti
  - fasiləsiz
  - avtomatik
299. Keyfiyyətə hansı nəzarətdə əldə edilən nəticələr təkcə qeyd olunur, onlarla məmumatın hazırlanması prosesi idarə olunmur?

- seçmə
- √ passiv
- aləti
- aktiv
- vizual

**300.** Məhsula nəzarətin məqsədi nədən ibarətdir?

- məhsulun uyğunluq nişanı ilə nişanlanmasını yoxlamaqdan
- insanların sağlamlığını qorumaqdan
- √ məhsulun xarakteristikalarının normativ sənədlərdə verilən tələblərə uyğunluğunu müəyyən etməkdən
- məhsulun keyfiyyət göstəricilərini yoxlamaqdan
- ətraf mühitin təhlükəsizliyini qorumaqdan

**301.** Aşağıdakılardan hansı sınaq prosesinin normativ-metodiki əsaslarına aid deyildir?

- sınaq vasitələrinə tələbləri müəyyənləşdirən normativ-texniki sənədlər və bu vasitələrdən istifadə qaydaları
- məhsulun işlənilib hazırlanması və istehsalata qoyulması sisteminin standartlar kompleksi
- məhsula və onun sınaq metodlarına tələbləri müəyyənləşdirən normativ-texniki və texniki sənədlər
- ölçmələrin vəhdətinin təmin edilməsi dövlət sisteminin standartlar kompleksi
- √ sınaqların təkmilləşdirilməsi üzrə proqram sənədləri kompleksi

**302.** Keçirilmə müddəti reqlamentləşdirilməyən nəzarət necə adlandırılır?

- √ ötəri
- orqanoleptik
- fasiləsiz
- dövri
- vizual

**303.** Keyfiyyətə hansı nəzarətdə əldə edilən nəticələr məmumatın hazırlanması prosesinin fasiləsiz idarə olunması üçündür?

- seçmə
- aləti
- vizual
- √ aktiv
- passiv

**304.** Normal sınaqlara nisbətən daha qısa müddətdə obyektin xarakteristikaları haqqında informasiyanın alınmasını təmin edən sınaqlar necə adlandırılır?

- funksional sınaqlar
- dağıcı sınaqlar
- təhlükəsizliyə görə sınaqlar
- qısaldılmış sınaqlar
- √ tezləşdirilmiş sınaqlar

**305.** Qısaldılmış proqram üzrə aparılan sınaqlar necə adlandırılır?

- √ qısaldılmış sınaqlar
- dağıcı sınaqlar
- tezləşdirilmiş sınaqlar
- tamamlayıcı sınaqlar
- ilkin sınaqlar

**306.** Texniki sənədlərdə edilmiş dəyişikliklərin təsirini qiymətləndirmək üçün keçirilən sınaqlar necə adlandırılır?

- ixtisaslaşdırılmış (kvalifikasiya) sınaqlar
- qəbul sınaqları
- tədqiqat sınaqları

- ilkin sınaqlar
- √ tamamlayıcı sınaqlar

307. Aşağıdakılardan hansı nəzarət prosesinin əsas elementlərindən biri deyil?

- √ sifarişçi
- nəzarət üzrə normativ-texniki sənəd
- nəzarət icraçısı
- nəzarət obyektı
- nəzarət metodu

308. Hansı sınaqların məqsədi istehsal zamanı məmulatın tərkib hissələrinin və komplektləşdirici məmulatların müəyyən nümunələrinin texniki şərtlərə uyğunluğunu yoxlamaqdan ibarətdir?

- təhvil-təslim sınaqları
- qiymətləndirici
- √ nəzarət sınaqları
- tamamlayıcı
- ixtisaslaşdırılmış

309. Nəzarət prosesini təşkil edərkən hansı standartdan istifadə etmək olar?

- EN 45000
- İSO 8402
- EN 29000
- √ GOST 14.317-75
- GOST P 51000

310. Hansı sınaqları texniki sənədlərdə edilmiş dəyişikliklərin təsirini qiymətləndirmək üçün elmi-tədqiqat və təcrübi-konstruktor işləri mərhələsində aparırlar?

- ilkin
- √ tamamlayıcı
- qəbul
- nəzarət
- qiymətləndirici

311. Sınaq zamanı obyektin ancaq yararlılığı faktını müəyyənləşdirmək üçün aparılan sınaqlar necə adlanır?

- təhvil-təslim
- nəzarət sınaqları
- tamamlayıcı
- √ qiymətləndirici
- ixtisaslaşdırılmış

312. Rusiya akkreditləşdirmə sisteminin metodiki əsasını hansı seriyalı standartlar təşkil edir?

- İSO 8402
- İSO 9000
- EN 29001
- √ GOST P 51000
- EN 45000

313. Aşağıdakılardan hansı akkreditləşdirmə prosesində sifarişin verilməsi mərhələsinə daxildir?

- reyestrə attestatın qeydiyyatı
- √ akkreditləşdirməyə sifariş
- ekspertlərin təyin edilməsi
- hesabatın tərtib edilməsi
- ekspertizanın aparılması

314. Qabaqlayan standartlaşdırmada qabaqlama dövrünün optimal qiyməti necə hesablanır?

√ .....  
$$T_{qopt} = [E(T_g) - I(T_g)]_{\max}$$

• .....  
$$T_{qopt} = t_m - t_z$$

• .....  
$$T_{qopt} = E(T_g) + I(T_g)$$

• .....  
$$T_{qopt} = I - E(T_g)$$

• .....  
$$T_{qopt} = [E(T_g) + I(T_g)]_{\max}$$

315. XX əsrdə tranzistorlar üçün ideyanın praktiki həyata keçirilməsi dövrü neçə il təşkil etdi?

- 14
- 12
- 10
- √ 5
- 15

316. Kompleks standartlaşdırma proqramlarının siyahısı kim tərəfindən müəyyən edilir?

- Nazirlər Kabineti
- yerli icra hakimiyyəti orqanları
- √ ölkənin Milli Standartlaşdırma orqanı
- müvafiq nazirliklər, idarələr, şirkətlər
- ölkənin Milli Məclisi

317. Kompleks standartlaşdırma proqramı hansı məhsullar üçün işlənib hazırlanır?

- eyni adlı ən vacib məhsullar qrupu üçün
- √ xalq təsərrüfatı əhəmiyyətli ən vacib məhsul növləri üçün, birgə istifadə olunan müxtəlif məhsullar qrupu üçün
- bir nazirlik sistemində tətbiq edilən ən vacib məmulatlar üçün
- çox vacib işlərin yerinə yetirilməsi üçün layihələndirilmiş işçi orqanları üçün
- ayrı-ayrı sahələrdə istifadə olunan müxtəlif məhsullar qrupu üçün

318. Kompleks standartlaşdırma proqramlarını formalaşdıran zaman neçə məsələ həll olunur?

- 2
- 6
- 5
- 4
- √ 3

319. Kompleks standartlaşdırma nəyə kömək edir?

- √ qarşılıqlı uzlaşdırılmış standartların və texniki şərtlərin işlənib hazırlanması üçün şərait yaratmağa və kooperasiya yolu ilə işləyən müəssisələrin işini koordinasiya etməyə
- işlənən standartların perspektiv olmalarına
- koordinasiya yolu ilə işləyən müəssisələrdə kadrların bilik səviyyəsini artırmağa, onların iş qabiliyyətini yüksəltməyə, işi yüksək səviyyədə təşkil etməyə

- istehsal müəssisələrində aprılan işlərin təşkilinə
  - standartların və texniki şərtlərin yüksək səviyyədə hazırlanmasına və tətbiqinə
- 320.** Qeyri-maddi xarakterli xidmətlərin tələblərə uyğunluğu qiymətləndirilərkən hansı metod tətbiq olunur?
- diferensial
  - ✓ ekspert
  - inteqral
  - kompleks
  - qarışıq
- 321.** Maddi xarakterli xidmətlərin tələblərə uyğunluğu qiymətləndirilərkən hansı metod tətbiq olunur?
- qarışıq
  - inteqral
  - ✓ sınaq
  - kompleks
  - diferensial
- 322.** Personalın sertifikatlaşdırılması zamanı sifarişçi mütəxəssis müəyyən kriterlərə uyğun olmalıdır. Aşağıdakılardan hansı belə kriterlərə aiddir?
- ✓ ümumi və professional təhsil
  - attestasiyadan keçmiş olmalıdır
  - normativ sənədlərlə işləmək bacarığı
  - subyektivlik
  - hüquqi şəxs olmalıdır
- 323.** Personalın sertifikatlaşdırılması zamanı sifarişçi mütəxəssis müəyyən kriterlərə uyğun olmalıdır. Aşağıdakılardan hansı belə kriterlərə aiddir?
- hüquqi şəxs olmalıdır
  - attestasiyadan keçmiş olmalıdır
  - subyektivlik
  - normativ sənədlərlə işləmək bacarığı
  - ✓ xüsusi sahədə iş təcrübəsi
- 324.** Personalın sertifikatlaşdırılması zamanı sifarişçi mütəxəssis müəyyən kriterlərə uyğun olmalıdır. Aşağıdakılardan hansı belə kriterlərə aiddir?
- hüquqi şəxs olmalıdır
  - attestasiyadan keçmiş olmalıdır
  - normativ sənədlərlə işləmək bacarığı
  - subyektivlik
  - ✓ professional etika
- 325.** Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesində sertifikatlaşdırmaya sifarişin verilməsi mərhələsinə aiddir?
- ✓ sifariş üzrə qərarın qəbul edilməsi
  - yoxlama aktının tərtib olunması
  - uyğunluq sertifikatı verməkdən imtina
  - uyğunluq sertifikatının tərtib olunması
  - sınaq protokolu tərtib olunması
- 326.** Sertifikatlaşdırma obyekt xidmətlər olduqda sertifikatlaşdırma üzrə qərar nə göstərilir?
- sınaq protokolu forması
  - sertifikatlaşdırmanı aparmaq sahəsində təşkilatın siyasəti
  - ✓ sınaqlar nəzərdə tutularsa, sınaq laboratoriyalarının adları
  - sertifikatlaşdırma prinsipi

- sertifikatın qüvvədə olma müddəti

327. Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılmasının əsas mərhələlərinə aiddir?

- nümunələrin seçilməsi və sınağı
  - sertifikatlaşdırma üçün texniki tapşırığın hazırlanması
  - imtahan protokollarının tərtib edilməsi
- ✓ sertifikatlaşdırmaqabağı mərhələ
- sınaq protokolunun tərtib edilməsi

328. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesinin mərhələlərinə aid deyildir?

- uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili
- ✓ uyğunluğu qiymətləndiriləcək məhsul üçün standartın işlənməsi
- sertifikatlaşdırmaya sifarişin verilməsi
  - sertifikatlaşdırılmış obyektə müfəttiş nəzarəti
  - sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi

329. Personalın sertifikatlaşdırılması zamanı sifarişçi mütəxəssis müəyyən kriterlərə uyğun olmalıdır. Aşağıdakılardan hansı belə kriterlərə aiddir?

- ✓ fiziki yararlılıq
- attestasiyadan keçmiş olmalıdır
  - hüquqi şəxs olmalıdır
  - subyektivlik
  - normativ sənədlərlə işləmək bacarığı

330. Personalın sertifikatlaşdırılması zamanı sifarişçi mütəxəssisdən nə tələb olunur?

- attestasiyadan keçməsi haqqında sənəd
  - normativ sənədlərlə işləmək bacarığı
  - hüquqi şəxs olmasının təsdiqi
  - subyektivlik
- ✓ xüsusi sahədə son illər gördüyü işlər haqqında hesabat

331. Sınaq üçün nümunələri hansı halda sertifikatlaşdırma üzrə orqan seçə bilər?

- ✓ sınaqlar iki və daha çox sınaq laboratoriyasında keçirilərsə
- düzgün cavab yoxdur
  - sınaqlar könüllü sertifikatlaşdırma üçün aparılırsa
  - sınaqlar məcburi sertifikatlaşdırma üçün aparılırsa
  - sınaqlar bir sınaq laboratoriyasında keçirilərsə

332. Sertifikatlaşdırma sınaq protokollarının nüsxələri hansı müddətdə saxlanılır?

- sertifikatlaşdırma prosesinin getdiyi müddətdə
  - 6 ay
- ✓ sertifikatın təsir müddətindən az olmayan müddətdə
- 18 ay
  - 1 il

333. Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılması mərhələlərinə aid deyildir?

- ✓ sertifikatlaşdırma üçün texniki tapşırığın hazırlanması
- müfəttiş nəzarəti
  - müəssisədə KS-in yoxlanması və qiymətləndirilməsi
  - sertifikatlaşdırmaqabağı mərhələ
  - KS-in qabaqcadan qiymətləndirilməsi

334. Müəssisədə keyfiyyət sisteminin yoxlanması və qiymətləndirilməsi zamanı ekspert komissiyasının üzvləri arasında vəzifə bölgüsünü kim aparır?
- keyfiyyət sisteminin rəhbəri
  - sifarişçi
  - müəssisənin rəhbəri
  - ekspert-auditor
  - √ baş ekspert
335. AZS Milli Sertifikatlaşdırma Sistemində məhsul üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti hansı müddətə qədər ola bilər?
- 6 ay
  - 18 ay
  - √ 3 il
  - 2 il
  - 1 il
336. Sertifikatlaşdırılan məhsula dövrü formada müfəttiş nəzarəti (əgər sertifikatlaşdırma sxemi ilə nəzərdə tutulmuşdursa) hansı müddətdə keçirilir?
- düzgün cavab yoxdur
  - √ 1 ildə bir dəfə
  - 3 ayda bir dəfə
  - 3 ildə bir dəfə
  - 6 ayda bir dəfə
337. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesində sertifikatlaşdırmaya sifarişin verilməsi mərhələsinə aid deyildir?
- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
  - sifariş üzrə qərarın qəbul edilməsi
  - sifarişin baxılması
  - sifarişin verilməsi
  - √ uyğunluq sertifikatı verməkdən imtina
338. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesində sertifikatlaşdırmaya sifarişin verilməsi mərhələsinə aiddir?
- √ sertifikatlaşdırma üzrə orqanın seçilməsi
  - sınaq protokolunun tərtib olunması
  - uyğunluq sertifikatı verməkdən imtina
  - yoxlama aktının tərtib olunması
  - uyğunluq sertifikatının tərtib olunması
339. Aşağıdakılardan hansı sertifikatlaşdırma prosesində sertifikatlaşdırmaya sifarişin verilməsi mərhələsinə aiddir?
- yoxlama aktının tərtib olunması
  - √ sifarişin verilməsi
  - uyğunluq sertifikatı verməkdən imtina
  - uyğunluq sertifikatının tərtib olunması
  - sınaq protokolunun tərtib olunması
340. Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılmasının əsas mərhələlərinə aiddir?
- sertifikatlaşdırma üçün texniki tapşırıqın hazırlanması
  - √ müəssisədə KS-in yoxlanması və qiymətləndirilməsi
  - nümunələrin seçilməsi və sınağı
  - imtahan protokollarının tərtib edilməsi
  - sınaq protokolunun tərtib edilməsi
341. Aşağıdakılardan hansı keyfiyyət sisteminin (KS) sertifikatlaşdırılmasının əsas mərhələlərinə aiddir?

- sınaq protokolunun tərtib edilməsi
- sertifikatlaşdırma üçün texniki tapşırığın hazırlanması
- ✓ müfəttiş nəzarəti
- imtahan protokollarının tərtib edilməsi
- nümunələrin seçilməsi və sınağı

**342.** Aşağıdakılardan hansı sertifikatlaşdırma proseslərinin sertifikatlaşdırmaya sifariş mərhələsinə aid deyil?

- sertifikatlaşdırma üzrə orqanın seçilməsi
- sifarişin baxılması
- sifarişin verilməsi
- sifariş üzrə qərar
- ✓ müfəttiş nəzarəti

**343.** Aşağıdakılardan hansı keyfiyyət sistemlərinin (KS) uyğunluğun qiymətləndirilməsi mərhələsinə aid deyil?

- keyfiyyət sistemləri sənədləri üzrə ilkin qiymətləndirmə
- düzgün cavab yoxdur
- müəssisədə yoxlama
- yoxlama aktının tərtib olunması
- ✓ nümunələrin sınağı

**344.** Aşağıdakılardan hansı məhsulun uyğunluğun qiymətləndirilməsi mərhələsinə aid deyil?

- ✓ imtahanın təşkil edilməsi
- nümunələrin sınağı
- sınaq protokolunun tərtib edilməsi
- nümunələrin seçilməsi
- nümunələrin identifikatlaşdırılması

**345.** Müəssisənin keyfiyyət sisteminin sertifikatlaşdırılması zamanı onun hazırlıq səviyyəsini qiymətləndirmək üçün təqdim edilən ilkin sənədlər komplektinə hansı daxil deyildir?

- sifarişçi təşkilatın struktur sxemləri
- keyfiyyət üzrə Rəhbərlik
- keyfiyyət sahəsində sifarişçi təşkilatın siyasəti
- ✓ sınaq protokolu
- keyfiyyət sistemi sənədlərinin siyahısı

**346.** Məmulatların istehsal və istismar keyfiyyətinə aşağıdakılardan hansı təsir etmir?

- istehsal texnologiyasının, istehsal vasitələrinin, nəzarətin və sınağın səviyyəsi
- məmulatların unifikasiya və aqreqatlaşdırılma səviyyəsi
- fəhlələrin peşə hazırlığı və onların işinin keyfiyyəti
- ✓ məmulatın sınağının aparılmasının dövriliyi və müddəti
- qarşılıqlı əvəz olunmanın, məmulatın istehsalının və istismarının təşkilinin səviyyəsi

**347.** Kompleks standartlaşdırmanın mahiyyəti nədən ibarətdir?

- məhsulun layihələndirilməsi və istehsalı zamanı istifadə olunan xammal və materialların texniki xarakteristikalarının təhlilindən
- məhsulların istehsal və istismar səviyyələrinin qiymətləndirilməsi və onlara müvafiq tələblərin qoyulmasından
- ✓ məhsulun optimal keyfiyyət səviyyəsini təyin edən qarşılıqlı əlaqəli faktorların sistemləşdirilməsi, optimallaşdırılması və uzlaşdırılmasından
- standartlar kompleksinin işlənilib hazırlanması qaydalarının müəyyənləşdirilməsindən
- məhsulun optimal keyfiyyət səviyyəsinin qiymətləndirilməsindən

**348.** Kompleks standartlaşdırmanın mühüm cəhəti nədir?

- o, qarşılıqlı uzlaşdırılmış standartların işlənməsini asanlaşdırır
- o, standartların və texniki şərtlərin vaxtında hazırlanmasına şərait yaradır, lakin müəssisələrin işini bir qədər ləngidir

- o, yüksək keyfiyyətli məhsul istehsal etmək üçün konstruktor bürolarına və müəssisələrə yaxından kömək edir
- ✓ o, qarşılıqlı uzlaşdırılmış standartların və texniki şərtlərin işlənməsi üçün şərait yaradır və kooperasiya yolu ilə işləyən müəssisələrin işini koordinasiya etməyə imkan verir
- o, kooperasiya yolu ilə işləyən müəssisələrin işini çətinləşdirir

**349.** Qabaqlayan standartlaşdırma nəyə deyilir?

- o standartlaşdırmaya deyilir ki, burada standartların tələbləri texniki şərtlərin tələblərinə uyğun gəlir
- o standartlaşdırmaya deyilir ki, burada işlənilib hazırlanmış və müvafiq orqanlar tərəfindən təsdiq olunmuş standartların tələbləri məhsulun istehsal müddəti ərzində qüvvədə qalır
- o standartlaşdırmaya deyilir ki, burada işlənilib hazırlanmış standartlar məmullatın istehsalına mane olmur
- ✓ o standartlaşdırmaya deyilir ki, burada standartlaşdırma obyektinə praktikada əldə olunmuşdan daha yüksək normalar və tələblər qoyulur və proqnoza görə bu norma və tələblər gələcəkdə optimal olacaq
- o standartlaşdırmaya deyilir ki, burada işlənilib hazırlanmış dövlət və sahə standartları, həmçinin texniki şərtlərin standartları istehsal texnologiyasına uyğun gəlir

**350.** Kompleks standartlaşdırma proqramının strukturunda neçə element vardır?

- 5
- 4
- 7
- ✓ 8
- 10

**351.** Kompleks standartlaşdırma proqramının strukturunda nələr nəzərdə tutulur?

- ✓ avadanlığın istismarı və təmiri, tipli texnoloji proseslər və texnoloji normalar, istehsalatın hazırlanması və təşkili metodları, istehsalatın metroloji təminat vasitələri, istehsalat üçün texniki vasitələr, xammal, materiallar, komplektləşdirici məmullatlar, son məhsul
- texnoloji normalar, istehsalatın texniki vasitələri, avadanlıqların təmiri, xammal və materiallar, son məhsul
- istehsalatın hazırlanması və təşkili, tipli texnoloji proseslər, istehsalatın metroloji təminatı, xammal və materiallar, son məhsul
- avadanlığın istismarı və təmiri, istehsalatın hazırlanması və təşkili metodları, xammal və materiallar, son məhsul
- avadanlığın istismarı və təmiri, texnoloji normalar və onlardan istifadə qaydaları, tipli texnoloji proseslər, komplektləşdirici məmullatlar, istehsalatın hazırlanması, son məhsul

**352.** Kompleks standartlaşdırma nəyə deyilir?

- elə standartlaşdırmaya deyilir ki, burada standartlaşdırma obyektinə qoyulan tələblər sistemi birmənalı surətdə yerinə yetirilsin
- elə standartlaşdırmaya deyilir ki, burada həm kompleks standartlaşdırma obyektinə, həm də onun elementlərinə təsir edən faktorlara tələblər birmənalı yerinə yetirilsin
- ✓ elə standartlaşdırmaya deyilir ki, burada həm kompleks standartlaşdırma obyektinə, həm də ona təsir edən faktorlara qoyulmuş qarşılıqlı əlaqəli tələblər sisteminin müəyyən edilməsi və tətbiqi planlı şəkildə həyata keçirilsin
- elə standartlaşdırmaya deyilir ki, burada standartlaşdırma obyektinin elementlərinə qoyulan tələblər məqsədyönlü şəkildə həyata keçirilsin
- elə standartlaşdırmaya deyilir ki, burada standartlaşdırma obyektinə qoyulan ümumi tələblərə riayət edilsin

**353.** Qabaqlayan standartlaşdırma obyektlərinə qoyulan tələblərin ierarxiya sxemində aqreqatlar neçənci səviyyəyə aiddir?

- 2-ci
- ✓ 1-ci
- 5-ci
- 3-cü
- 4-cü

**354.** Qabaqlayan standartlar hansı standartlardır?

- o standartlardır ki, burada məcburi tələblərdən istifadə edilir
- ✓ o standartlardır ki, burada mütərəqqi tələblərdən, normalardan və konstruksiyalardan geniş istifadə edilmiş olsun
- o standartlardır ki, burada çoxlu normalardan və metodlardan istifadə edilsin və onlar müasir dövrün tələblərinə cavab versin
- o standartlardır ki, burada öz əksini tapmış bütün göstəricilər müasir dövrün tələblərinə tam uyğundur
- o standartlardır ki, burada elm və texnikanın son nailiyyətlərinə əsaslanan könüllü xarakterli tələblər öz əksini tapmış olsun

**355.** Hansı sənədə əsasən texniki rəqlamentə məcburi surətdə riayət edilməlidir?

- Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş”ə əsasən
- BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) “Standartların və texniki tələblərin beynəlxalq ahəngdarlaşdırılması” tövsiyəsinə əsasən
- Standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO-nun Nizamnaməsi və Prosedur qaydalarına əsasən
- ✓ düzgün cavab yoxdur
- Beynəlxalq Elektrotexniki Komissiyanın (BEK) Nizamnaməsi və Prosedur qaydalarına əsasən

**356.** Aşağıdakılardan hansı standartlaşdırma üzrə normativ sənədlərə aid deyil:

- standartlar
- ✓ sınaq protokolları
- texniki iqtisadi informasiya təsnifçiləri
- standartlaşdırma üzrə qaydalar
- texniki rəqlamentlər

**357.** Aşağıdakılardan hansı standartlaşdırma üzrə normativ sənədlərə aid deyil:

- standartlar
- ✓ müəssisədə keyfiyyət sahəsində siyasət
- texniki iqtisadi informasiya təsnifçiləri
- standartlaşdırma üzrə qaydalar
- texniki rəqlamentlər

**358.** Aşağıdakılardan hansı standartlaşdırma üzrə normativ sənədlərə aid deyil:

- standartlar
- ✓ sınaq laboratoriyası haqqında əsasnamə
- texniki iqtisadi informasiya təsnifçiləri
- standartlaşdırma üzrə qaydalar
- texniki rəqlamentlər

**359.** Qoyulmuş qaydada normativ-texniki sənədlərin uçotunu və dövlət qeydiyyatını hansı aparır?

- müvafiq nazirliklər
- istehsal müəssisələri
- konstruktor büroları
- konstruktor-texnoloji təşkilatlar
- ✓ Azərdövləstandart

**360.** Məmulatın (prosesin, hadisənin) hər hansı xassəsini xarakterizə edən qiymət:

- texniki şərt
- ✓ parametr
- texniki rəqlament
- normativ sənəd
- standart göstəricisi

**361.** Beynəlxalq standartlaşdırmada iştirak etmə hansı orqan üçün açıq deyil?

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST),
- BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO),
- BMT-nin Avropa iqtisadi komissiyası (BMT AİK)
- ✓ Panamerika standartlar komitəsi (KOPANT)
- Beynəlxalq Elektrotexniki Komissiya (IEC)

**362.** Aşağıdakılardan hansı standartlaşdırma üzrə normativ sənədlərə aid deyil

- standartlaşdırma üzrə qaydalar

- texniki rəqlamentlər
- ✓ Keyfiyyət üzrə rəhbərlik sənədi
- texniki iqtisadi informasiya təsnifçiləri
- standartlar

363. Standartlaşdırma aşağıda verilənlərdən hansını təmin etmək məqsədi daşımır?

- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
- bütün növ resursların qənaətini
- istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını
- ✓ məhsulun standartlara və normativ sənədlərə uyğunluğunu təsdiq edir

364. Standartlaşdırma aspektinə aid olmayanı seçin:

- məhsulun qablaşdırılmasınakomplektliliyinə tələblər
- məhsulun nişanlanmasına tələblər
- məhsulun komplektliliyinə tələblər
- ✓ məhsulun təmirə yararlılığına tələblər
- məhsulun təhlükəsiz utilləşdirilməsinə tələblər

365. Standartlaşdırma sahəsi dedikdə nə başa düşülür?

- məhsulun bir obyektə digərinə daşınmasını xarakterizə edən sənəd
- bərpa metod və vasitələrinə tələblər
- ✓ qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinin məcmusu
- müəyyən növ fəaliyyətin xarakteristikalarını əks etdirən normativ hüquqi akt
- keyfiyyət səviyyəsinin əsas göstəricisinə tələblər

366. Qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinin məcmusu aşağıdakılardan hansıdır?

- standartlaşdırma aspekti
- standartlaşdırma obyekt
- ✓ standartlaşdırma sahəsi
- normativ texniki sənəd
- texniki rəqlament

367. Standartlaşdırma üzrə işlərin predmeti olan və şərti vahidlərin, işarələrin və anlayışların köməyi ilə keyfiyyətə və kəmiyyətə xarakterizə edilə bilən məmulatlar, proseslər, qaydalar, metodlar necə adlanır?

- normativ texniki sənəd
- standartlaşdırma sahəsi
- ✓ standartlaşdırma obyekt
- texniki rəqlament
- standartlaşdırma aspekti

368. Aşağıda verilənlərdən hansı standartlaşdırma aspektinə aid deyil?

- məhsulun komplektliliyinə tələblər
- ✓ məhsulun üzünömürlülüyünə tələblər
- məhsulun qəbul qaydalarına və vasitələrinə tələblər
- məhsulun təhlükəsiz utilləşdirilməsinə tələblər
- məhsulun nişanlanmasına tələblər

369. Ayrıca müstəqil dövlətin ərazisində müvafiq qaydada işlənilib hazırlanan standartlar necə adlanır?

- dövlətlərarası
- regional
- beynəlxalq

- hövzə
- √ milli

370. Regional standartlaşdırmada iştirak etmə hansı orqan üçün açıqdır?

- Beynəlxalq Elektrotexniki Komissiya
- BMT-nin Avropa İqtisadi Komissiyası
- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
- Ümumdünya Səhiyyə Təşkilatı
- √ Avropa İqtisadi Birliyi

371. Sertifikatlaşdırma termini ilk dəfə olaraq hansı təşkilat tərəfindən formalaşdırılmışdır?

- Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurası
- Standartlaşdırma üzrə Avropa Komitəsi
- Beynəlxalq Elektrotexniki Komissiya (IEC)
- √ İSO Beynəlxalq təşkilatının SERTİKO komitəsi
- Panamerika standartlar Komitəsi (KOPANT)

372. Aşağıdakılardan hansı standartlaşdırma üzrə normativ sənədlərə aid deyil:

- standartlar
- √ normativ texniki sənədlərin tərkib hissəsi olmayanlar
- texniki iqtisadi informasiya təsnifçiləri
- standartlaşdırma üzrə qaydalar
- texniki rəqlamentlər

373. Standartlaşdırma aşağıda verilənlərdən hansını təmin etmək məqsədi daşımır?

- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
- bütün növ resursların qənaətini
- istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını
- √ istehsal müəssisələrində aparılan işləri təşkil etmək

374. Məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənəd necə adlanır?

- uyğunluq haqqında akt
- √ uyğunluq sertifikatı
- nəzarət kartı
- akkreditləşmə attestatı
- uyğunluq nişanı

375. Eyni konkret standartlar, qaydalar və üsullar tətbiq edilən məhsulların sertifikatlaşdırılması necə adlanır?

- √ oxşar məhsulların sertifikatlaşdırılması
- uyğunluğun sertifikatlaşdırılması
- yeyinti sənaye məhsullarının sertifikatlaşdırılması
- yüngül sənaye məhsullarının sertifikatlaşdırılması
- keyfiyyət sisteminin sertifikatlaşdırılması

376. İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırma necə adlanır?

- oxşar məhsulun sertifikatlaşdırılması
- uyğunluğun sertifikatlaşdırılması
- məcburi sertifikatlaşdırma
- √ könüllü sertifikatlaşdırma
- keyfiyyət sisteminin sertifikatlaşdırılması

377. Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların, proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunu təsdiq edən sertifikatlaşdırma necə adlanır?
- √ məcburi sertifikatlaşdırma
  - uyğunluğun sertifikatlaşdırılması
  - keyfiyyət sisteminin sertifikatlaşdırılması
  - oxşar məhsulun sertifikatlaşdırılması
  - könüllü sertifikatlaşdırma
378. Sertifikatlaşdırma sistemi necə sistemdir?
- məhsulların keyfiyyət göstəricilərinə nəzarət sistemidir
  - √ uyğunluq sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalarına malik olan sistemdir
  - könüllü sertifikatlaşdırma sistemidir
  - təhlükəsizlik qaydalarına nəzarət sistemidir
  - məcburi sertifikatlaşdırma sistemidir
379. Standartlaşdırma üzrə qaydalar neçə halda hazırlana bilər?
- 2
  - 4
  - 5
  - 6
  - √ 3
380. Azərbaycan Respublikasının Standartlaşdırma haqqında qanunu neçənci ildən qüvvəyə minmişdir?
- 1991
  - 1994
  - 1995
  - √ 1996
  - 1993
381. Aşağıdakı ölkələrin hansında Milli standartlaşdırma qeyri-dövlət təşkilatları tərəfindən həyata keçirilir?
- Rusiyada
  - Belarussiyada
  - √ Böyük Britaniyada
  - Yaponiyada
  - Ukraynada
382. Sertifikatlaşdırma sözünün mənası nədir?
- məcburiyyət mənasında işlədilir
  - uyğunluq mənasında işlədilir
  - latın sözü olub «keyfiyyət» mənasını daşıyır
  - √ latın sözü olub «düzgün edilmişdir» mənasını daşıyır
  - könüllülük mənasında işlədilir
383. Dünya ölkələri beynəlxalq standartların tətbiqinin neçə variantını istifadə edir?
- 1
  - √ 3
  - 4
  - 5
  - 2
384. İki və çox dövlətlərin qarşılıqlı razılıq əsasında qəbul və istifadə etdikləri standartlar hansı standartlardır?

- milli
- regional
- beynəlxalq
- sahə
- √ dövlətlərarası

**385.** Standart sözü hansı dildən götürülmüş və norma, nümunə, etalon mənasını daşıyır?

- alman
- √ ingilis
- latın
- yunan
- fransız

**386.** Aşağıdakı məhsullardan hansı məcburi sertifikatlaşdırma obyektinə aid deyil?

- yüngül sənaye malları
- pirotexniki məmulatlar
- maşınqayırma kompleksi malları
- √ sərnişin nəqliyyatı
- tibbi texnika

**387.** Aşağıdakı xidmətlərdən hansı məcburi sertifikatlaşdırma obyektinə aid deyil?

- √ yüngül sənaye malları
- turizm və ekskursiya
- ictimai iaşə
- rabitə
- sərnişin nəqliyyatı

**388.** Uyğunluq sertifikatlaşdırması aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalama malik sistem:

- sertifikatlaşdırma sxemi
- keyfiyyət sistemi
- √ sertifikatlaşdırma sistemi
- təhlükəsizlik
- akkreditləşdirmə

**389.** Aşağıda verilənlərdən biri latın sözü olub „düzgün edilmişdir“ mənasını daşıyır:

- akkreditləşdirmə
- audit
- standartlaşdırma
- √ sertifikatlaşdırma
- standart

**390.** Aşağıdakılardan hansı AZS Milli sertifikatlaşdırma Sisteminin təşkilati strukturuna aid deyil?

- sertifikatlaşdırma üzrə milli orqan
- oxşar məhsulun sertifikatlaşdırılması üzrə akkreditləşdirilmiş orqan
- √ sertifikatlaşdırma üzrə beynəlxalq orqan
- məhsulun istehsalçıları və tədarükçüləri
- akkreditləşdirilmiş sınaq laboratoriyaları

**391.** Professional səriştəlilik aşağıdakılardan hansını bilməyi tələb etmir?

- məhsulun istismar xarakterini və şəraitini
- analoqların keyfiyyət göstəricilərinin qiymətlərini
- elmi tədqiqat işlərində əks olunmuş məhsulun inkişaf perspektivini
- √ istehsalçıların tələblərini

- məhsulun layihələndirilməsi və istehsalının müxtəlif aspektlərini

**392.** Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd:

- sertifikat
- texniki rəqlament
- ✓ standart
- texniki şərt
- lisenziya

**393.** İstifadəçi tərəfindən standartda verilmiş tələblərin yerinə yetirilməsi ilə standartın yayılma sahəsinə və təsir dairəsinə uyğun istifadəsi:

- ✓ standartın tətbiqi
- standart istifadəçisi
- standart göstəricisi
- texniki rəqlament
- standart kompleksi

**394.** Sınaq laboratoriyalarına tələblər və onların akkreditləşdirmə qaydaları hansı sənəddə göstərilmişdir?

- RS-001-93
- RS-003-93
- ✓ RS-004-93
- RS-005-93
- RS-002-93

**395.** Sertifikatlaşdırma üzrə orqana qoyulan tələblər və onun akkreditləşdirmə qaydaları hansı sənəddə göstərilmişdir?

- RS-001-93
- RS-003-93
- RS-004-93
- RS-005-93
- ✓ RS-002-93

**396.** AZS Milli Sertifikatlaşdırma sisteminin əsas müddəaları hansı sənəddə göstərilmişdir?

- ✓ RS-001-93
- RS-003-93
- RS-004-93
- RS-005-93
- RS-002-93

**397.** Ölkəmizdə sertifikatlaşdırmanın aparılma qaydalarını əks etdirən sənəd neçənci ildə qəbul edilmişdir?

- 1990
- 1992
- ✓ 1993
- 1994
- 1991

**398.** Aşağıdakılardan hansı keyfiyyətə nəzarət üzrə Avropa təşkilatıdır?

- İSO
- ✓ KNAT
- KOPANT
- FAO
- BEK

**399.** Regional standartlaşdırma nədir?

- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın bir çox ölkələrinin müvafiq orqanları üçün açıqdır
- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın ancaq üç ölkəsi üçün açıqdır
- √ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın ancaq bir coğrafi və ya iqtisadi regionunun dövlətlərinin müvafiq orqanları üçün açıqdır
- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə dünyanın sənaye cəhətdən inkişaf etmiş regional dövlətlərinin müvafiq orqanları üçün açıqdır
- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə bir neçə iqtisadi regionun dövlətlərinin müvafiq orqanları üçün açıqdır

**400.** Standartlaşdırma üzrə qaydaların tərtibi, məzmunu, şərhı və rəsmiləşdirilməsi hansı standart üzrə həyata keçirilir?

- AZS 1.0 - 96
- AZS 1.4 - 96
- √ AZS 1.5 - 96
- AZS 1.6 - 96
- AZS 1.3 - 96

**401.** Texniki-iqtisadi əməkdaşlıq edən bir qrup ərazi dövlətlərinin qəbul və istifadə etdikləri standartlar hansı standartlardır?

- milli
- √ regional
- beynəlxalq
- sahə
- dövlətlərarası

**402.** Aşağıda verilənlərdən biri ingilis sözü olub „norma, nümunə, etalon“ mənasını daşıyır:

- sertifikat
- lisenziya
- normativ sənəd
- texniki rəqlament
- √ standart

**403.** Məhsulun konkret standartla uyğunluğunu göstərən nişan hansıdır?

- əmtəə nişanı
- nəzarət nişanı
- keyfiyyət nişanı
- √ uyğunluq nişanı
- təhlükəsizlik nişanı

**404.** Uyğunluq sertifikatlaşdırılmasını aparan orqan hansıdır?

- akkreditləşdirmə üzrə orqan
- apelyasiya üzrə komissiya
- standartlaşdırma üzrə orqan
- sertifikatlaşdırma üzrə şura
- √ sertifikatlaşdırma üzrə orqan

**405.** Standartlaşdırma sahəsində tətbiq olunan əsas terminlər hansı təşkilat tərəfindən müəyyən edilmişdir?

- Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurası
- √ İSO Beynəlxalq təşkilatının STAKO komitəsi
- Beynəlxalq Elektrotexniki Komissiya (IEC)
- Standartlaşdırma üzrə Avropa Komitəsi
- Panamerika standartlar Komitəsi (KOPANT)

**406.** Hansı beynəlxalq standartda sertifikatlaşdırma haqqında terminlər müəyyənləşdirilir?

- √ ISO 8402

- ISO 9000
- düzgün cavab yoxdur
- ISO 10011
- ISO 14000

407. Sertifikatlaşdırma sahəsində bir, yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxs necə adlanır?

- müfəttiş
- texnoloq
- ✓ ekspert-auditor
- dequstator
- nəzarətçi

408. Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınması necə adlanır?

- kodlaşdırma
- standartlaşdırma
- patendləşdirmə
- ✓ akkreditləşdirmə
- sertifikatlaşdırma

409. Azərbaycan Respublikasında sertifikatlaşdırma sahəsində əsas terminlər hansı sənədlə müəyyənləşdirilir?

- RS-004-93
- RS-005-93
- ✓ RS-001-93
- RS-002-93
- RS-003-93

410. Aşağıdakı ölkələrin hansında milli standartlaşdırma dövlət idarəetmə orqanları tərəfindən həyata keçirilmir?

- Yaponiya
- Çin
- Rusiya
- Azərbaycan
- ✓ Böyük Britaniya

411. Konkret məhsulun sertifikatlaşdırılması haqqında sertifikatlaşdırma orqanına sifariş ilə müraciət etmiş vətəndaşlar necə adlandırılır?

- istehlakçı
- müvəttiş
- ekspert
- istehsalçı
- ✓ sifarişçi

412. Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyaları necə adlanır?

- tədris laboratoriyası
- nəzarət laboratoriyası
- mərkəzi laboratoriya
- sınaq laboratoriyası
- ✓ akkreditləşdirilmiş laboratoriya

413. Lazımı tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü tərəfin inamlı sübut etməsi hansı sertifikatlaşdırma adlanır?

- keyfiyyət sisteminin sertifikatlaşdırılması
- ✓ uyğunluğun sertifikatlaşdırılması
- məcburi sertifikatlaşdırma

- könüllü sertifikatlaşdırma
- oxşar məhsulun sertifikatlaşdırılması

**414.** Sistemin Dövlət Reyestrinin aparılma qaydaları hansı sənəddə göstərilmişdir?

- √ RS-005-93
- RS-004-93
- RS-003-93
- RS-002-93
- RS-001-93

**415.** Oxşar məhsulun sertifikatlaşdırma sistemi hansı sənəddə göstərilmişdir?

- RS-002-93
- RS-001-93
- RS-004-93
- RS-005-93
- √ RS-003-93

**416.** Hansı sənədə əsasən texniki rəqlamentə məcburi surətdə riayət edilməlidir?

- Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında Saziş”ə əsasən
- Standartlaşdırma üzrə beynəlxalq təşkilat olan İSO-nun Nizamnaməsi və Prosedur qaydalarına əsasən
- BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) “Standartların və texniki tələblərin beynəlxalq ahəngdarlaşdırılması” tövsiyəsinə əsasən
- √ Ümumdünya Ticarət Təşkilat (ÜTT) çərçivəsində qəbul edilmiş ticarətdə texniki maneələr üzrə Sazişə əsasən
- Beynəlxalq Elektrotexniki Komissiyanın (BEK) Nizamnaməsi və Prosedur qaydalarına əsasən

**417.** Standartlaşdırma aspektinə aşağıdakılardan hansı aid deyildir?

- terminlər və təriflər
- şərti işarələr və ixtisarlar
- √ məhsulun uzunömürlülüyünə və təmirə yararlılığına tələbələr
- məhsulun komplektliliyinə tələblər
- keyfiyyət səviyyəsinin əsas göstəricilərinə tələblər

**418.** Standartlaşdırma aspekti dedikdə nə başa düşülür?

- qarşılıqlı əlaqəli standartlaşdırma obyektlərinin məcmusu
- şərti vahid və anlayışlar vasitəsilə kəmiyyətə və keyfiyyətə xarakterizə edilə bilən qayda və istehsal vasitələri
- müəyyən növ fəaliyyətin xarakteristikalarını əks etdirən normativ-hüquqi akt
- standartlaşdırma üzrə işlərin predmeti olan və şərti işarələrin köməyi ilə xarakterizə edilə bilən məmulatlar, proseslər və metodlar
- √ verilmiş standartlaşdırma obyektinin müəyyən xassələrini xarakterizə edən standartlaşdırma istiqaməti

**419.** Sistemləşdirmədə qarşılıqlı anlayışlar necə işarə olunur?

- √ iki nöqtə ilə
- mütərizə ilə
- nöqtə ilə
- vergül ilə
- noqtə-vergül ilə

**420.** Aşağıda verilənlərdən biri standartlaşdırma üsulu deyil:

- sistemləşdirmə
- √ akkreditləşdirmə
- unifikasiya
- simplifikasiya
- tipləşdirmə

421. Texniki şərtlər nədir?

- √ konkret məmulata, materiala və digər məhsullara, onların hazırlanmasına və nəzarətinə kompleks tələbləri müəyyən edən standartlaşdırma üzrə normativ-texniki sənəddir
- optimal halların və nəticələrin seçilməsi və işlənməsidir
- məmulatın hər hansı xassəsini xarakterizə edən sənəddir
- şərti vahidlər, işarələr və ya anlayışların köməyiylə ifadə edilən standartlaşdırma obyektlərinin xarakteristikalarıdır
- təşkilati-texniki və ya ümumtexniki qaydaları, xarakteristikaları və prinsipləri özündə birləşdirən sənəddir

422. Standartlaşdırılan obyektlərin parametrik sıraları nəyin əsasında qurulur?

- √ üstünlütülən ədədlər sistemi əsasında
- eksperimental tədqiqatların nəticələri əsasında
- qəbul edilmiş xarakteristikaların mexaniki yığılı əsasında
- riyazi gözləmələr əsasında
- diferensial metod əsasında

423. Beynəlxalq standartlaşdırma nədir?

- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada məcburi xarakterli standartlar və normalar işlənilib hazırlanır və təsdiq edilir
- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə ISO və BEK təşkilatları üçün açıqdır
- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada ancaq ISO-nun üzvləri və müxbir üzvləri iştirak edə bilərlər
- standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada qəbul edilən standartlar dünyanın ancaq bir qrup ölkələrində tətbiq oluna bilər
- √ standartlaşdırma üzrə elə fəaliyyət sahəsidir ki, burada iştirak etmə bütün dünya ölkələrinin müvafiq orqanları üçün açıqdır

424. Standartın təsir dairəsi necə təyin edilir?

- dövlət standartlarını qəbul etmiş təşkilatın təşəbbüsü ilə
- texniki şərtlərin standartını işləyib hazırlayan təşkilatın statusu ilə
- standartı işləyib hazırlayan təşkilatın təşəbbüsü ilə
- nazirliklərin standartlaşdırma üzrə baza təşkilatları tərəfindən
- √ verilmiş kateqoriyalı standartı qəbul etmiş (təsdiq etmiş) orqanın statusu və səriştəliliyi ilə

425. Müəssisə və təşkilatlarda yaradılan standartlaşdırma bölmələri hansılardır?

- konstruktor-texnoloji şöbə
- elmi-tədqiqat şöbəsi
- √ hamısı
- büro, qrup
- laboratoriya

426. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıdakılardan hansını təyin edir?

- √ hamısı
- standartlaşdırma sahəsində dövlət siyasətini formalaşdırır
- dövlət standartlarının məcburi tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir
- beynəlxalq və regional standartlaşdırma üzrə işlərdə iştirak edir
- beynəlxalq və regional standartların respublika ərazisində tətbiqi qaydalarını təyin edir

427. Standartlaşdırma üzrə işləri təşkil etmək üçün nazirliklərdə (idarələrdə) zəruri hallarda standartlaşdırma bölmələri yaradılır. Bu hansı standartlara əsasən yerinə yetirilir?

- AZS 1.2-96
- AZS 1.5-96
- AZS 1.4-96
- AZS 1.3-96
- √ AZS 1.0-96

428. Azərbaycan Respublikası Dövlət Standartlaşdırma Sisteminin əsas müddəalarını müəyyən edən standart hansıdır?

- AZS 1.5-96
- √ AZS 1.0-96
- AZS 1.2-96
- AZS 1.3-96
- AZS 1.4-96

429. Standartlaşdırma idarəetmənin hansı səviyyələrində tətbiq edilir?

- √ hamısı
- dövlət
- müəssisə
- idarə
- sahə

430. Dövlət Standartlaşdırma Sistemi standartlaşdırmanın aşağıda göstərilmiş texniki iqtisadi prinsiplərindən birinə əsaslanır:

- standartlaşdırmanın effektivliyi.
- standartlaşdırmanın xalq təsərrüfatı xarakterliliyi
- √ düzgün cavab yoxdur
- standartlaşdırma üzrə aparılan işlərin sistemliliyi
- bu sahədəki işlərə planlı rəhbərlik metodu;

431. Dövlət Standartlaşdırma Sistemi aşağıda göstərilənlərdən birini təyin etmir:

- standartlaşdırma obyektləri, standartların kateqoriyaları və növləri;
- standartlaşdırmanın əsas məqsəd və vəzifələri;
- standartlaşdırma üzrə işlərin planlaşdırılma qaydaları;
- standartlaşdırma üzrə işlərin təşkili və aparılma metodikası;
- √ düzgün cavab yoxdur

432. Qoyulmuş qaydada normativ-texniki sənədlərin uçotunu və dövlət qeydiyyatını kim aparır?

- istehsal müəssisələri
- müvafiq nazirliklər
- √ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- konstruktor büroları
- konstruktor – texnoloji təşkilatlar

433. Standartlaşdırma üzrə orqanın fəaliyyəti hansı səviyyələrdə tanınır?

- istehsal müəssisələri səviyyəsində
- şirkət və idarələr səviyyəsində
- √ milli, regional və beynəlxalq səviyyələrdə
- elmi-tədqiqat təşkilatları səviyyəsində
- nazirliklər səviyyəsində

434. Standartlaşdırma üzrə orqanın fəaliyyəti hansı səviyyələrdə tanınır?

- elmi-tədqiqat və konstruktor təşkilatları səviyyəsində
- şirkətlər və idarələr səviyyəsində
- nazirliklər səviyyəsində
- √ milli, regional və ya beynəlxalq səviyyələrdə
- konstruktor-texnoloji təşkilatlar və istehsal müəssisələri səviyyəsində

435. Malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulmasına görə hansı sanksiya tətbiq edilir?

- sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 30%-i miqdarında cərimə

- sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 50%-i miqdarında cərimə
  - ✓ sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiyməti miqdarında cərimə
  - sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 25%-i miqdarında cərimə
  - sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 75%-i miqdarında cərimə
- 436.** Məhsulların satılmasının, tədarükünün, göndərilməsinin, işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında sərəncamların pozulmasına görə hansı sanksiya tətbiq olunur?
- minimum əmək haqqı məbləğinin 5 misli miqdarında cərimə
  - minimum əmək haqqı məbləğinin 10 misli miqdarında cərimə
  - minimum əmək haqqı məbləğinin 3 misli miqdarında cərimə
  - ✓ minimum əmək haqqı məbləğinin 20 misli miqdarında cərimə
  - minimum əmək haqqı məbləğinin 15 misli miqdarında cərimə
- 437.** Buraxılması və satılması qadağan olunmuş malların satılmasına görə hansı sanksiya tətbiq edilir?
- minimum əmək haqqının 3 misli miqdarında cərimə
  - satılmış malların qiymətinin 25%-i miqdarında cərimə
  - ✓ satılmış malların qiymətinin 100%-i miqdarında cərimə
  - satılmış malların qiymətinin 50%-i miqdarında cərimə
  - xəbərdarlıq
- 438.** Dövlət standartlarının məcburi tələblərinə riayət olunmasına dövlət nəzarətini düzgün həyata keçirmək üçün hazırkı iqtisadi situasiyanı nəzərə alaraq neçə qrup məsələləri həll etmək lazımdır?
- ✓ 7
  - 5
  - 4
  - 3
  - 6
- 439.** Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi orqanı müəssisədə hansı məqsəd üçün təkrar yoxlama aparır?
- aşkar edilmiş pozuntuların vacibliyini təyin etmək üçün
  - ✓ aşkar edilmiş pozuntuların qoyulmuş müddətdə müəssisə tərəfindən aradan qaldırılmasını müəyyənləşdirmək üçün
  - aşkar edilmiş pozuntuların həcmi təyin etmək üçün
  - aşkar edilmiş pozuntuların davam etməsini dəqiqləşdirmək üçün
  - aşkar edilmiş pozuntuların səviyyəsini müəyyənləşdirmək üçün
- 440.** Standartların tələblərinin pozulmasına görə Sanksiya barədə sərəncama əsasən təsərrüfat subyekti sanksiya məbləğinin neçə faizini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hesabına ödəməlidir?
- 50 %-ni
  - 35 %-ni
  - 100%-ni
  - 30 %-ni
  - ✓ 15 %-ni
- 441.** Standartların yerinə yetirilməsinə dövlət nəzarəti aparılan müəssisə və təşkilatlar neçə qrupa bölünür?
- sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 75%-i miqdarında cərimə
  - ✓ sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiyməti miqdarında cərimə
  - sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 30%-i miqdarında cərimə
  - sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 50%-i miqdarında cərimə
  - Malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulmasına görə hansı sanksiya tətbiq edilir?

- sertifikatlaşdırma qaydaları pozulmaqla satılmış malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) qiymətinin 25%-i miqdarında cərimə
442. Standartların yerinə yetirilməsinə dövlət nəzarətinin inkişafı neçə istiqamətdə gedə bilər?
- 6
  - 5
  - 4
  - 2
  - √ 3
443. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifəli şəxsləri müvafiq qaydada onlara həvalə edilmiş vəzifələri yerinə yetirməməyə, səlahiyyətlərini aşmağa, dövlət və ya kommersiya sirlərini açmağa, əsassız yoxlama və müdaxilələrə yol verməyə, habelə standartlaşdırma haqqında qanunvericiliyi pozmağa görə hansı miqdarda cərimə olunurlar?
- √ minimum əmək haqqı məbləğinin 30 misli miqdarında
  - minimum əmək haqqı məbləğinin 25 misli miqdarında
  - minimum əmək haqqı məbləğinin 10 misli miqdarında
  - minimum əmək haqqı məbləğinin 15 misli miqdarında
  - minimum əmək haqqı məbləğinin 20 misli miqdarında
444. Normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə istehsalçılara (icraçılara, satıcılara) hansı sanksiya tətbiq edilir?
- istehsal olunmuş və satılmış malların qiymətinin 100%-i miqdarında cərimə
  - minimum əmək haqqının 3 misli miqdarında cərimə
  - istehsal olunmuş və satılmış malların qiymətinin 50%-i miqdarında cərimə
  - √ istehsal olunmuş və satılmış malların qiymətinin 25%-i miqdarında cərimə
  - minimum əmək haqqının 2 misli miqdarında cərimə
445. Standartların yerinə yetirilməsinə dövlət nəzarətinin neçə metodu vardır?
- 2
  - √ 4
  - 3
  - 5
  - 6
446. Azərbaycan Respublikasında dövlət standartlarına nəzarət və ölçmələrin vəhdətinin təmin edilməsi üzrə Baş dövlət müfəttişi vəzifəsini kim icra edir?
- müvafiq nazirlər
  - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq şöbə müdirləri
  - nazirliklərin müvafiq şöbə müdirləri
  - √ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
  - Nazirlər Kabinetinin müvafiq şöbə müdiri
447. Standartların tələblərinin pozulmasına görə Sanksiya barədə sərəncama əsasən təsərrüfat subyekti sanksiya məbləğinin neçə faizini yerli büdcəyə ödəməlidir?
- 15 %-ni
  - 100%-ni
  - 30 %-ni
  - √ 35 %-ni
  - 50 %-ni
448. Standartların tələblərinin pozulmasına görə cərimə ilə əlaqədar təsərrüfat subyektinin şikayəti daxil olduqdan sonra ona neçə gün müddətində baxılmalıdır?
- 45 gün
  - 30 gün
  - √ 15 gün

- 25 gün
- 20 gün

449. Aşağıdakılardan hansı standartların yerinə yetirilməsinə dövlət nəzarətinin səmərəliliyinin təmin olunması prinsipinə aiddir?

- təmir müəssisələrinin nəzarət və ölçmə vasitələri ilə təminatı
- elmi-texniki və layihə-konstruktor təşkilatlarının kadr potensialı
- ✓ yoxlamaların qeyri-asılılığı (inzibati və bir sıra hallarda texniki)
- istehsal müəssisəsinin lazımi avadanlıqlarla və ölçmə vasitələri ilə təminatı
- yoxlamaların qeyri-müntəzəm aparılması

450. Aşağıdakılardan hansı standartların yerinə yetirilməsinə dövlət nəzarətinin inkişafı prinsiplərinə aid deyildir?

- aşkar edilmiş pozuntulara görə lazımi cəza tədbirinin tətbiq edilməsi
- ✓ yoxlanılan subyektlərin dövlət və ya kommersiya xarakterli olması
- nəzarət olunan obyektlərdən inzibati və maliyyə cəhətdən qeyri-asılılıq
- dövlət müfəttişlərinin ciddiliyi və qərəzsizliyi
- öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirən digər dövlət orqanları ilə fəaliyyətin koordinasiyası

451. Məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış məhsulların satılmasına görə istehsalçılara (icraçılara, satıcılara) hansı sanksiya tətbiq edilir?

- minimum əmək haqqının 10 misli miqdarında cərimə
- satılmış məhsulun qiymətinin 75%-i miqdarında cərimə
- satılmış məhsulun qiymətinin 50%-i miqdarında cərimə
- satılmış məhsulun qiymətinin 100%-i miqdarında cərimə
- ✓ satılmış məhsulun qiymətinin 25%-i miqdarında cərimə

452. Standartların tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli məhsulun satılmasına görə hansı sanksiya tətbiq edilir?

- minimum əmək haqqının 20 misli miqdarında cərimə
- satılmış malların qiymətinin 25%-i miqdarında cərimə
- ✓ satılmış malların qiymətinin 100%-i miqdarında cərimə
- minimum əmək haqqının 10 misli miqdarında cərimə
- satılmış malların qiymətinin 50%-i miqdarında cərimə

453. Standartların tələblərinin pozulmasına görə Sanksiya barədə sərəncama əsasən təsərrüfat subyekti sanksiya məbləğinin neçə faizini dövlət büdcəsinə ödəyir?

- 100% - ni
- ✓ 50% - ni
- 35% - ni
- 30% - ni
- 15% - ni

454. Dövlət standartlarının məcburi tələblərinə riayət edilməsinə nəzarət aşağıda göstərilənlərdən hansı tərəfindən aparılmalıdır?

- müvafiq nazirliklərin şöbələri
- sınaq laboratoriyaları
- standartı işləyib hazırlayan təşkilatın mütəxəssisləri
- sertifikatlaşdırma üzrə orqanaların mütəxəssisləri
- ✓ dövlət müfəttişləri

455. Standartların və digər normativ sənədlərin tələblərinin pozulmasına görə təsərrüfat subyektlərinin rəhbərləri üçün hansı sanksiya tətbiq edilir?

- xəbərdarlıq və ya vəzifə maaşının 5 misli miqdarında cərimə
- xəbərdarlıq və ya vəzifə maaşı miqdarında cərimə
- xəbərdarlıq və ya vəzifə maaşının 4 misli miqdarında cərimə
- ✓ xəbərdarlıq və ya vəzifə maaşının 3 misli miqdarında cərimə

- xəbərdarlıq və ya vəzifə maaşının 2 misli miqdarında cərimə
456. Lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan satılan təhlükəli malların satılmasına görə istehsalçılara (icraçılara, satıcılara) hansı sanksiya tətbiq olunur?
- minimum əmək haqqının 20 misli miqdarında cərimə
  - satılmış malların qiymətinin 25%-i miqdarında cərimə
  - satılmış malların qiymətinin 100%-i miqdarında cərimə
  - minimum əmək haqqının 10 misli miqdarında cərimə
  - ✓ satılmış malların qiymətinin 50%-i miqdarında cərimə
457. İnsanların həyatının, sağlamlığının, əmlakının və ətraf mühitin təhlükəsizliyinə dair qüvvədə olan standartların tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malların Respublikamızın ərazisində satılmasına görə hansı sanksiya tətbiq olunur?
- minimum əmək haqqının 10 misli miqdarında cərimə
  - satılmış malların qiymətinin 100%-i miqdarında cərimə
  - minimum əmək haqqının 30 misli miqdarında cərimə
  - ✓ satılmış malların qiymətinin 50%-i miqdarında cərimə
  - satılmış malların qiymətinin 25%-i miqdarında cərimə
458. Standartların tələblərinin pozulmasına görə Sanksiya barədə sərəncam almış təsərrüfat subyekti hansı müddətdə sərəncama əməl etməlidir?
- 6 ay müddətində
  - 15 gün müddətində
  - ✓ 30 gün müddətində
  - 1 il müddətində
  - 10 gün müddətində
459. Aşağıdakılardan hansı standartların yerinə yetirilməsinə dövlət nəzarətinin metodlarına aid deyildir?
- təsərrüfat subyektinin sınaq bazasından və ölçmə vasitələrindən, həmçinin zəruri hallarda dövlət metroloji xidmətinin bazasından istifadə etməklə aləti nəzarət
  - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sınaq laboratoriyalarında və ya digər səriştəli sınaq laboratoriyalarında nümunələrin sınağı
  - ✓ məhsulun istehsalının təşkili və onun təkmilləşdirilməsi
  - məhsulun sənədlərinin yoxlanması və onlara texniki baxış
  - məhsulun qəbulunun xüsusi rejimi
460. İstehsal müəssisələrində məqsədli yoxlamalar nə üçün aparılır?
- yoxlamaların həcmi minimuma edirmək və istehsal olunan məhsulun sınağını keçirmək üçün
  - bütün istehsal müəssisələrində istifadə edilən texniki sənədlər müxtəlif olduğu üçün
  - istehsal müəssisələrində işi təşkil etmək və lazımi məhsulu istehsal etmək mümkün olduğu üçün
  - ✓ bütün istehsal müəssisələrini və onlarda istifadə edilən normativ-texniki sənədlər massivini kompleks yoxlamalarla əhatə etmək mümkün olmadığı üçün
  - istehsalatda baş vermiş pozuntularla tanış olmaq və onları aradan qaldırmaq üçün
461. Stanadartlara dövlət nəzarətinin səmərəliliyi neçə əsas prinsipə riayət edilməsi ilə təmin olunur?
- 6
  - 5
  - 4
  - ✓ 3
  - 2
462. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yüksək vəzifəli şəxsinə və ya rayon (şəhər) prokuroruna cərimə barədə sərəncam daxil olduqdan sonra hansı müddət ərzində şikayət etmək olar?
- 15 gün
  - 50 gün
  - ✓ 30 gün

- 60 gün
- 45 gün

463. Standartların yerinə yetirilməsinə dövlət nəzarətinin inkişafı neçə əsasverici prinsiplərin məcmusuna əsaslanmalıdır?

- 7
- √ 6
- 4
- 3
- 5

464. Standartlaşdırma üzrə orqan dedikdə nə başa düşülür?

- ticarət və teniki qulluq müəssisələri
- elmi-tədqiqat və konstruktor-texnoloji müəssisələr
- √ konkret vəzifələrə və struktura malik olan hüquqi və ya inzibati orqan
- sənaye istehsal müəssisələri
- istehsalat birlikləri

465. Standartlaşdırma bölmələrinin əsas vəzifələrindən birinə aid deyil:

- sənaye məhsullarının kompleks standartlaşdırılması üzrə aparılan işlərin təşkili;
- standartların tətbiqinin təşkili və onlara riayət edilməsinə nəzarət.
- standartlaşdırma və unifikasiya üzrə işlərin səmərəliliyinin yüksəlməsini təmin etmək;
- √ düzgün cavab yoxdur
- sahə standartlaşdırılmasının inkişafının əsas istiqamətlərini təyin etmək;

466. Verilən cavablardan biri müəyyən məhsul növlərinin standartlaşdırılması üzrə yaradılan texniki komitələrin strukturuna aid deyil:

- standartlaşdırma obyektləri üzrə yarımkomitələr
- ayrı-ayrı yarımkomitələrin tərkibində yaradılan müvəqqəti və daimi işçi qrupları
- √ sənaye məhsullarının kompleks standartlaşdırılması üzrə komitə
- standartlaşdırma üzrə texniki komitənin sədri, sədrin müavini
- məsul katib, katiblik

467. Standartlaşdırma üzrə texniki komitələr öz statusuna görə necə təşkilatdır?

- iqtisadi təşkilatdır
- mühəndislər cəmiyyətidir
- elmi-texniki təşkilatdır
- √ ictimai təşkilatdır
- inzibati təşkilatdır

468. Standartlaşdırma üzrə işlər görülərkən istehlakçıların marağının mümkün qədər tam nəzərə alınması üçün standartlaşdırma üzrə Texniki Komitə (standartları hazırlayan) istehlakçıların ictimai təşkilatları ilə əlbir işləyir. Bu zaman istehlakçılar hansı məsələnin həllinə cəlb olunurlar?

- √ standartların işlənilib hazırlanması və yeniləşdirilməsi üzrə təkliflərin hazırlanması və standartların layihələrinin işlənməsində iştirak etmək
- qarışıq fəaliyyət sahəsindəki texniki komitələrlə əməkdaşlıq etmək
- sahə standartlaşdırılmasının inkişafının əsas istiqamətlərini təyin etmək
- standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların texniki komitələrinin işində iştirak etmək
- standartlaşdırma üzrə beynəlxalq təşkilatların texniki orqanlarının işində iştirak etmək

469. Azərbaycan Respublikasının dövlət standartları hansı sənədə əsasən işlənilib hazırlanır və təsdiq edilir?

- √ AZS 1.2-96
- AZS 1.6-96
- AZS 1.5-96
- AZS 1.4-96

- AZS 1.3-96

470. Aşağıda göstərilənlərdən hansı standartlaşdırma üzrə Texniki Komitənin (TK) funksiyasına aid deyildir?

- dövlət standartlarının layihələrinin işlənilib hazırlanması, baxılması, razılaşdırılması və təsdiqlənməyə hazırlanması
- qarışıq fəaliyyət sahələrindəki TK-larla, o cümlədən standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış
- siyasətin aparılması haqqında 13 mart 1992-ci ildə imzalanmış Sazişin iştirakçısı olan ölkələrin ərazilərində yerləşən texniki komitələrlə əməkdaşlıq etmək
- ✓ standartların tətbiqinin təşkili və onlara riayət edilməsinə nəzarət
- standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların texniki komitələrinin işində iştirak etmək
- standartlaşdırma üzrə işlərin aparılması proqramlarının (planlarının) işlənilib hazırlanması

471. İerarxiya təsnifatlaşdırılmasını quran zaman ortaya çıxan ən ümdə və çətin məsələ nədir?

- əlamətlər sisteminin seçilməsi
- əlamətlər sisteminin tərtibi
- ✓ əlamətlər sisteminin seçilməsi və onların ardıcıl düzülmə qaydasının
- əlamətlərin ardıcıl düzülmə qaydasının təyini
- əlamətlər sisteminin seçilməsi və onların paralel düzülmə qaydasının təyini

472. Kapital qoyuluşunun səmərəliliyinin normativ əmsalının En qiymətləri direktiv sənədlərdə və sorğu kitablarında adətən verilir. əgər konkret məmulat üçün xüsusi normativ qiymətlər verilmirsə, onda En – in qiyməti neçəyə bərabər götürülür?

- 0,25
- 0,30
- 0,06
- 0,10
- ✓ 0,12

473. İqtisadi cəhətdən ən yaxşı standart hansı standartdır?

- o standartdır ki, onun tətbiqi buraxılan məhsulun keyfiyyətini
- o standartdır ki, onun tətbiqi insanların təhlükəsizliyini təmin edir
- o standartdır ki, onun tətbiqi ətraf mühitə dəyən ziyanı minimum səviyyəyə salır
- ✓ o standartdır ki, onun tətbiqi məhsulun istehsalına çəkilən gətirilmiş xərclərin minimal qiymətini və kapital qoyuluşunun qısa müddətdə ödənilməsinə təmin edir
- o standartdır ki, onun tətbiqi kapital qoyuluşunun səmərəlilik

474. Azərbaycan Respublikasının qanunvericiliyinə görə idxal olunan məhsul Respublikada qüvvədə olan normativ sənədlərin məcburi tələblərinə uyğun olmalıdır. Bu uyğunluğu nə ilə təsdiqləyirlər?

- sahə və müəssisə standartlarının tətbiqi ilə
- standartın tələbləri ilə
- ✓ sertifikatlaşdırma yolu ilə
- normativ sənədlərin təhlili ilə
- standartlarda verilmiş parametrlərlə

475. Hansı kateqoriyalı standartlar cild metodu ilə qəbul edilə bilər?

- texniki şərtlərin standartları
- ✓ beynəlxalq standartlar
- milli standartlar
- sahə standartları
- elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları

476. Aşağıdakılardan hansı cari xərclərə aid deyildir?

- ✓ məmulatın sınağının təşkilinə və aparılmasına çəkilən xərclər
- məmulatın (maşının) ömrü boyu onun cari təmirinə və istismarına
- istehsalatda çalışan fəhlələrin əmək haqqı
- material və xammala çəkilən xərclər

- amortizasiya xərcləri
477. əgər idxal olunmuş məhsul Azərbaycan Respublikasının qanunvericiliyinə görə məcburi sertifikatlaşdırılmalıdırsa, onda bu məhsul nə ilə müşayət olunmalıdır?
- göndərilmə sənədi ilə
  - texniki pasportla
  - sınaq protokolu ilə
  - ✓ uyğunluq sertifikatı və uyğunluq nişanı ilə
  - məhsulun standartı ilə
478. ISO/BEK Rəhbərlik 2 sənədi normativ sənədlərin tətbiqinin neçə üsulunu tövsiyə edir?
- ✓ 2
  - 3
  - Düzgün cavab yoxdur
  - 5
  - 4
479. Aşağıdakılardan hansı kapital qoyuluşuna aid deyildir?
- elmi-tədqiqat, konstruktor işlərinə çəkilən xərclər
  - standartın yaradılmasına və tətbiq olunmasına çəkilən xərclər
  - ✓ müəssisənin amortizasiya xərcləri
  - nümunəvi və seriyalı istehsala çəkilən xərclər
  - maşının sınağının təşkilinə və aparılmasına çəkilən xərclər
480. Standartlaşdırmanın iqtisadi səmərəliliyi hesablanarkən neçə metoddan istifadə olunur?
- 6
  - ✓ 2
  - 3
  - 4
  - 5
481. Sınaq laboratoriyasına ümumi rəhbərliyi kim həyata keçirir?
- sertifikatlaşdırma üzrə komissiya
  - idarəedici şura
  - baş ekspert
  - müşahidəçi şura
  - ✓ rəhbər
482. Sınaq laboratoriyasının tipik strukturuna hansı daxil deyildir?
- rəhbərin sınaqlar üzrə müavini
  - rəhbər
  - katiblik
  - ✓ müşahidəçi şura
  - keyfiyyətin təmin edilməsi üzrə məsul şəxs
483. Sınaq laboratoriyasına ümumi rəhbərliyi kim həyata keçirir?
- baş ekspert
  - müşahidəçi şura
  - ✓ rəhbər
  - rəhbərin sınaqlar üzrə müavini
  - katiblik

484. Kapital qoyuluşunun normativ ödənmə müddəti hansı düsturla təyin olunur? (K- kapital qoyuluşu; M-illik buraxılan məhsulun maya dəyəri; 1 və 2 indeksləri uyğun olaraq standart tətbiq olunana qədər və sonrakı kəmiyyətləri göstərir)

.....

$$T_{sd} = \frac{M_1 + M_2}{K_1 + K_2}$$

.....

$$T_{sd} = \frac{M_1 - M_2}{K_2 - K_1}$$

.....

$$T_{sd} = \frac{K_2 - K_1}{M_1 - M_2}$$

.....

$$T_{sd} = \frac{M_1 + M_2}{K_1 - K_2}$$

.....

$$T_{sd} = \frac{M_1 + M_2}{K_2 - K_1}$$

485. Azərbaycan Respublikasında istehsal edilən məhsulun ixrac edilməsi üçün normativ sənədlərin tətbiqi nə ilə təyin edilir?

- ixrac edilən məhsulun keyfiyyət göstəriciləri ilə
- istehsal müəssisəsinin texniki səviyyəsi ilə
- standartlarda verilmiş məcburi və ya tövsiyə olunan tələblərlə
- texniki şərtlərdə verilmiş parametrlərlə
- ✓ tərəf müqabilləri arasında bağlanmış müqavilə ilə

486. Standartların tətbiqinin birinci üsulu aşağıdakılardan hansını nəzərdə tutmur?

- standartın idarəetmə fəaliyyəti proseslərində tətbiqini
- elmi-tədqiqat və təcrübə-konstruktor işlərində standartların birbaşa tətbiqini
- məhsulun layihələndirilməsi, istehsalı və sınağı proseslərində
- məhsulun sertifikatlaşdırılması prosesində standartların birbaşa tətbiqini
- ✓ standartın digər normativ sənədə daxil edilməsini

487. ....

Ölkenin əhalisi tərəfindən istehlak olunan keyfiyyəti yüksəldilmiş və yaxud yeni məhsulun standartlaşdırılmasından alınan illik iqtisadi səmərə hansı düsturla hesablanır? (K- yeni məhsulun yaradılmasına xüsusi kapital qoyuluşu; M-illik buraxılan məhsulun maya dəyəri; G - məhsul vahidinə sərf olunan getirilmiş xərclər; P - yeni məhsulun satışından alınan mənfəət; E<sub>s</sub> - səmərəliliyin normativ əmsalı; M<sub>g</sub> - gözlənilən illik iqtisadi səmərə; K' - məhsulun buraxılış həcminin dəyişmə əmsalı; N - məhsulun illik buraxılış proqramı; 1 və 2 indeksləri uyğun olaraq standart tətbiq olunana qədər və sonrakı kəmiyyətləri göstərir)

.....

$$I_s = I_x - K'$$

.....

$$I_s = G_1 - G_2$$

.....

$$I_s = \frac{K_2 - K_1}{M_1 - M_2}$$

• ...

$$I_s = (\Delta M + E_n \cdot K) \cdot N$$

√ ..

$$I_s = (P - E_n \cdot K) \cdot N$$

488. Standartlaşdırmanın iqtisadi səmərəliliyinin hesablanması metodları hansı standartlarda şərh edilir?

- QOST 2.034 – 83; QOST 2.003 – 83
- QOST 2.743 – 82; QOST 2.031– 83
- QOST 2.201 – 80; AZS 1.4– 96
- √ QOST 20779 – 81; QOST 20780– 81
- AZS 1.0 – 96; AZS 1.3– 96

489.

Standartlaşdırılan məhsul vahidinə sərf olunan gətirilmiş xərclər hansı düsturla təyin edilir? ( $K$  – xüsusi kapital qoyuluşu;  $M$  – vahid məhsulun maya dəyəri;  $P$  – yeni məhsulun satışından alınan mənfəət;  $E_n$  – səmərəliliyin normativ əmsali;  $N$  – məhsulun illik buraxılış proqramı;  $I$  və  $2$  indeksləri uyğun olaraq standart tətbiq olunana qədər və sonrakı kəmiyyətləri göstərir)

•

$$G = M - E_n \cdot K$$

•

$$G = \frac{M_1 - M_2}{K_2 - K_1}$$

•

$$G = \frac{K_2 - K_1}{M_1 - M_2}$$

•

$$G = (P - E_n \cdot K) \cdot N$$

√

$$G = M + E_n \cdot K$$

490. Məhsulun seriyalı istehsalı nəticəsində istehsal xərclərinin aşağı düşməsi ilə əlaqədar ucuzlaşma baş verir. Hesabat üçün ucuzlaşma əmsalının  $U$  qiyməti neçəyə bərabər götürülür?

- 0,5
- 0,9
- √ 0,8
- 0,7
- 0,6

491. Neçənci ildə ISO 9000 seriyalı standartlar ilk dəfə nəşr olunmuşdur?

- 1946
- 1968
- √ 1987
- 1957
- 1990

492. CB Sxemi aşağıdakılardan hansına aiddir?

- DIN
- ILAK
- EUROLAB
- KASKO
- ✓ BEKES

**493.** CB Sxeminin iştirakçı-ölkələri hansı tələbə əməl etməlidir?

- ✓ milli standart kimi təklif olunmuş təhlükəsizlik üzrə BEK standartlarına uyğunluğa sertifikatlaşdırma aparmalıdır
- xarici sertifikatların tanınması üçün güzəştlər təmin etməlidir
- ISO və BEK ilə əməkdaşlığı inkişaf etdirməklə ISO standartlarını milli standart kimi qəbul etməlidir
- milli sertifikatlaşdırma sisteminə beynəlxalq normaları və tələbləri daxil etməlidir
- BEK-lə əməkdaşlıq üçün özlərində bu təşkilatın adını daşıyan milli komitələr yaratmalıdır

**494.** Sertifikatlaşdırma üzrə orqan üçün hansı tələb düzgün deyildir?

- normativ sənədlər fonduna malik olmaq
- sertifikatlaşdırmanın aparılması üçün bina və ya otaqlara malik olmaq
- sınaq laboratoriyasını akkreditləşdirmək üçün orqana malik olmaq
- yüksək peşə hazırlıqlı personala malik olmaq
- ✓ əgər orqanın tərkibinə sınaq laboratoriyası daxildirsə, onda müvafiq sınaq avadanlıqlarına malik olmaq

**495.** Sertifikatlaşdırma üzrə orqan üçün hansı tələb düzgün deyildir?

- sertifikatlaşdırmanın aparılmasının bütün mərhələlərinin sənədləşdirilmiş proseslərinə malik olmaq
- yüksək peşə hazırlıqlı personala malik olmaq
- ✓ sertifikatlaşdırma üzrə orqanın akkreditləşdirilməsi sisteminə malik olmaq
- sertifikatlaşdırmanın nəticələrinin işlənməsi üçün zəruri texniki vasitələrə malik olmaq
- sertifikatlaşdırmanın aparılması üçün bina və ya otaqlara malik olmaq

**496.** ISO/BEK Rəhbərlik 2 sənədi normativ sənədlərin neçə üsulla tətbiqini tövsiyə edir?

- 5
- ✓ 2
- 3
- 4
- 6

**497.** Beynəlxalq, regional və xarici ölkələrin milli standartlarının bizim Respublikada tətbiqinin məqsədəuyğunluğu nə ilə təyin edilir?

- ✓ ölkənin daxili tələbatı və ya xarici iqtisadi fəaliyyəti
- istehsal proseslərini standartlaşdırmaqla
- buraxılan məhsulu və texnoloji prosesləri sertifikatlaşdırmaqla
- milli standartlarda olan norma və tələbləri dəqiqləşdirməklə
- ölkədə olan standartların təkmilləşdirilməsi

**498.** Bizim ölkənin Milli standartlarından başqa ölkələrin hüquqi və fiziki şəxsləri nəyin əsasında istifadə edə bilərlər?

- ✓ əməkdaşlıq haqqında müqavilə və ya həmin standartları təsdiqləmiş orqanın icazəsi
- həmin standartlarda verilmiş metodların başqa ölkələrin tələblərinə uyğunluğu
- həmin standartların başqa ölkələrin dilinə tərcümə edilməsi
- həmin standartlarda verilmiş normaların qəbul edilməsi
- həmin standartların tələblərinin qəbul edilməsi

**499.** Yeni dövlətlərarası standartlar (QOST) Azərbaycan Respublikasının ərazisində hansı orqanın qərarı ilə qüvvəyə minir?

- Səhiyyə nazirliyinin
- Prezident Aparatının
- Nazirlər Kabinetinin

- muvafiq nazirliklərin

- √ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin

**500.** Normativ sənədlərin Azərbaycan Respublikasında tətbiqi neçə formada həyata keçirilir?

- √ 3

- 4

- 5

- 6

- 2